



Sərhəddə baş vermiş insident Ermənistanın məqsədyönlü təxribatıdır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətində olan sədri Buyar Osmanini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı beynəlxalq tədbirlər əsnasında Şimali Makedoniyanın Prezidenti və Baş naziri ilə olan təmaslarını məmnuniyyətlə xatırladı.

Qəbula görə təşəkkürünü bildiren Buyar Osmanini ATƏT-in fəaliyyətində olan sədri kimi Şimali Makedoniyanın prioritetləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirdi ki, Şimali Makedoniya sədrliyi çərçivəsində "Hər şey insanlar üçün" konsepsiyasını əsas götürüb və sədrlik prosesində də bu əsasda insanlara köklənən siyasətin həyata keçirilməsi istiqamətində çalışıb. O, ATƏT-in Şimali Makedoniyaya üzv dövlət kimi verdiyi dəstəyini xatırladaraq, hazırda ölkəsinin bu təşkilatın gündəliyində duran məsələlərin həllinə öz töhfəsini verməyə çalışdığını dedi, bu baxımdan Şimali Makedoniyada daxili siyasətdə "Hamı üçün vahid cəmiyyət" konsepsiyasından çıxış etdiyini bildirdi, ölkə daxilində və regionda postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verdi.

→ 2



"Dəmir yumruq" qisası qətiyyətlə alınır

Məğlub Hayastanın istənilən təxribatına cavabımız daha sərt və amansız olacaq

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayaraq Azərbaycan qarşısında diz çökən Hayastan düşüdü acınacaqlı qurtulmaq əvəzinə xislətdən əl çəkmir ki, çəkmir. Cəmi 44 günə biabırçı məğlubiyyəti ilə daxiləki sosial-iqtisadi böhranı daha da dərinləşən, mənəvi-psixoloji durumu sürətlə gərginləşən işğalçı ölkə sülh müqaviləsinin imzalanma prosesini müxtəlif bəhanələrlə uzatmaqla, görəsən, nəyə nail olmaq istəyir?!

Həm təxribat törədir, həm atəşkəsi pozur, həm vəzifəsinin icrasından boyun qaçırır, həm də günahı Azərbaycanın üstünə atır. Bu üzdənirəq haylar anlamırlar ki, təxribat törətmək, atəşkəsi pozmaq bizə lazım deyil. Torpaqlarımızı güc yolu ilə azad edib, hayların 30 ildə viran qoyduqları yurd yerlərimizi yenidən qururuq. Sülh müqaviləsinin imzalanması Azərbaycanın çox Hayastana lazımdır. Səbəbləri də bəllidir...

→ 7

Şəhidlərimiz son mənzilə yola salındılar

Aprəl 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbuüz mövqelərini miniatür və iriçaplı silahlardan istifadə etməklə atəşə tutublar.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki veriblər. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zəlav Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olublar.

→ 8

Azərbaycan-Qazaxıstan müttəfiqlik münasibətləri dərin dostluğun və milli maraqların vəhdəti zəminində inkişaf edir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici siyasət və beynəlxalq münasibətlər sahəsində önənəvi olaraq apardığı intensiv fəaliyyət bu günlərdə də davam edir.

Dövlətimizin başçısı 7 aprelə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və onun başçılıq etdiyi nümayəndə heyətini Qəbələdə qəbul etmiş, Tacikistan və Qazaxıstana rəsmi səfərlərdə olmuşdur. Gürcüstanın Baş naziri ilə görüşdə müzakirə olunan əsas mövzular arasında Orta dənizin səmərəli fəaliyyət göstərəcəyi yolları, Bakı-Tbilisi-Qars demir yolu xəttinin yükdaşıma qabiliyyətinin genişləndirilməsi və Gürcüstandan keçməklə Azərbaycandan Avropaya Qara dənizin dibindən çəkiliş

lökək elektrik enerjisi xəttinin inşası kimi məsələlər mühüm yer tutmuşdur. Azərbaycan və Gürcüstan xalqları və dövlətləri arasında münasibətlər tarixin sınaqlarından çıxıb və hazırkı strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə yüksəlmişdir. İki dost və qonşu xalq arasındakı münasibətlərin möhkəmləndirilməsində və inkişafında Ulu

Öndər Heydər Əliyev önəmli və tarixi rol oynamışdır. Ulu Öndərin bu sahədəki xidmətlərini Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini də görüşdə xüsusi vurğulayaraq, onun xatirəsinə ehtiramla yad etmiş və Heydər Əliyevin yüzillik yubileyini əlamətdar hadisə kimi qiymətləndirmişdir.

→ 3

→ 45

Doğma yerlərə dönənlərin məşğulluğu da həll olunur

Həyatın hər dövrünün özünəməxsus özəllikləri var. Ötən əsrin 90-cı illərində əhali erməni təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlardan ölkənin içərilərinə doğru köçürdü. 44 günlük Vətən müharibəsindən sonra yeni reallıq yaranıb. İndi əhali doğma yurdlarına döndür. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, işğaldan azad olunmuş yurd yerlərimizə Böyük qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Törtər rayonunun Talış kəndində sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar. İlk mərhələdə kəndə köçürülən 20 ailənin hər biri ilə görüşlər keçirilərək təhlillər aparılmış, 20-dək şəxsin müxtəlif iş yerlərindəki vakansiyalar üzrə məşğulluğu təmin edilmişdir. Talış kənd sakinlərinin özünü-məşğulluq proqramına cəlb edilməsi istiqamətində də hazırlıq işləri aparılır. Eləcə də kənd sakinlərindən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili nəzərdə tutulur.

→ 10



Azərbaycanlı ekofəallərin dinc aksiyası davam edir

→ 9

Ukrayna ilə Rusiya arasındakı sülhün qarantı Türkiyədir

Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankaranın fəal səyləri ilə konkret irəliləyişə nail olmaq mümkündür

"Bəşəriyyət güc balansını dəyişmək üçün kritik bir dövr yaşayır. Genişmiqyaslı geosiyasi transformasiyalar və risklər fonunda Türkiyə güclü və vahid olmalıdır".

Bu fikirləri Ankarada hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Seçkiqabağı manifestini açıqlayan dövlət başçısı vurğulayıb ki, Türkiyənin 100 illiyi anlayışı təkə türk xalqının özü üçün deyil, həm də Türkiyənin Balkanlardan Qafqaza, Asiyadan Afrikaya kimi İslam və türk dünyasındakı bütün dostları üçün vacibdir. Çünki Türkiyə 85 milyonluq əhalisindən və 780 min kvadratkilometrik ərazisindən çox-çox böyükdür. Dünyadakı hər bir dostu böyük Türkiyənin bir parçasıdır.

→ 9

Sərhəddə baş vermiş insident Ermənistanın məqsədyönlü təxribatıdır



Əvvəlki 1-ci səh.

Bu xüsusda ölkəsinin əldə etdiyi təcrübəni Cənubi Qafqaz regionu ilə də bölüşməyə hazır olduğunu diqqətə çatdırır. Azərbaycan Prezidenti Şimali Makedoniyanın və ümumilikdə Balkan regionunun etnik barışıq konsepsiyasının, reintegrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsinin Cənubi Qafqaz üçün də maraqlı ola biləcəyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təklifini xatırladı.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırdı. Bu baxımdan dövlətimizin başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə

birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğuladı və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini dedi və onların Bakıya həm reintegrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edildiyini bildirdi. Prezident İlham Əliyev eyni zamanda Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normalaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırdı.

Dövlətimizin başçısı dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirdi.

Buyar Osmani ATƏT-in Azərbaycanla humanitar minatəmizləmə, yaşıl liman və digər praktiki layihələrə töhfə verə biləcəyini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın ATƏT ilə əməkdaşlığa praktiki müstəvidə baxdığını qeyd etdi. Dövlətimizin başçısı bu xüsusda transsərhəd çayları üzrə birgə əməkdaşlıq, humanitar minatəmizləmə, yaşıl limanlar, Orta dəniz kimi konsepsiyalar üzrə praktiki və pragmatik əməkdaşlıq layihələrinin icra olunması imkanlarına baxılmasının mümkünlüyünü diqqətə çatdırdı.

Görüşdə həmçinin Azərbaycanla Şimali Makedoniya arasında nəqliyyat, enerji və qarşılıqlı marağ doğuran digər ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu.

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri mövcud regional vəziyyəti müzakirə ediblər

Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışıqları olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışıqları zamanı Türkiyənin xarici işlər naziri aprelin



11-də Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbiçilərinin həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Türkiyəli nazir ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Telefon danışıqları zamanı tərəflər həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Azərbaycan ilə Şimali Makedoniya arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətində olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ceyhun Bayramov və Buyar Osmani arasında təkbətək müzakirələrdən sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Geniş tərkibli görüşdə aparılan hərtərəfli müzakirələr zamanı həm Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi üzrə müxtəlif mövzulara, həm də Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin perspektivlərinə toxunulub.

Görüşdə ATƏT üzrə ölkəmizin baxışları diqqətə çatdırılıb. Sülh və təhlükəsizliyin bərpası, münaqişələrin qarşısının alınması, əməkdaşlığın təşviqi, davamlı iqtisadi artıma və ekoloji əməkdaşlığa dəstək məsələlərinin Şimali Makedoniyanın sədrliyi gündəmində əsas yer tutması qeyd olunub. Ölkəmizin Şimali Makedoniyanın sədrliyinin minalardan təmizləmə, kibertəhlükəsizlik, kommunikasiya xətləri, gender bərabərliyi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi, korrupsiya ilə mübarizə daxil olmaqla iştirakçı dövlətlərə dəstək kimi prioritet sahələrin müsbət qiymətləndirildiyi bildirilib.

İkitərəfli gündəlik üzrə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi,



təhsil və turizm kimi sahələrdə dialoqun və dövlətlərarası tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin, o cümlədən ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi və dost xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərin uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə həmçinin Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reintegrasiya işləri barədə prioritetləri müzakirə edilib. Bu xüsusda əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normalaş-

maya dair ölkəmizin baxışı diqqətə çatdırılıb. Ermənistanın bu cür səylərə zərər vuran maneələri və hərbi-siyasi təxribatları barədə qarşı tərəfə məlumat verilib. Bu xüsusda ATƏT-in üsul və vasitələrinin təşkilatın postmünaqişə reabilitasiya fəaliyyətləri ilə geniş və hərtərəfli şəkildə məşğul olması üçün əsas təşkil ediyinə görə təşkilatın Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi postmünaqişə bərpa səylərinə, o cümlədən minalardan təmizləmə işinə töhfə verməsi məsələsinin vacibliyi vurğulanıb. Ötən il büdcədən kənar Azərbaycan Əməkdaşlıq Proqramının (AzCOP) təsdiqlənməsi və ATƏT-in Katibliyi tərəfindən müvafiq repozitor proqramın yaradılması təqdir edilib.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların calb edilməsi məqsədilə **qərara alıram**:

1. Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. pilot layihənin icrası ilə əlaqədar "Suyun alqı-satqı müqaviləsi"nin və digər

razılışmaların imzalanması üçün zəruri tədbirlər görsün;

2.2. Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərnerji" Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə layihənin icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etsin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"na uyğun olaraq, istehsal edilən içməli suyun Bakı şəhərinə və ətraf ərazilərə nəqli ilə əlaqədar infrastruktur işlərinin görülməsi və sudan səmərəli istifadənin təmin edilməsi üçün tələb olunan vəsaitin Dövlət İnvestisiya Proqramında nəzərə alınmasına dair təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 aprel 2023-cü il

Yengicə su anbarının tikintisi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçuq və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüsdür.

Bununla yanaşı, son dövrlərdə müşahidə edilən global iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri etmişdir.

Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nda nəzərdə tutulduğu kimi, Qəbələ rayonunun ərazisində Yengicə

su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə su ehtiyatlarının artırılması, ekineyərli torpaqların genişləndirilməsi, müasir təsərrüfatların yaradılmasının və əhalinin məşğulluğunun artırılmasının təşviqi üçün Qəbələ rayonunda su anbarının tikintisi məqsədilə **qərara alıram**:

1. Qəbələ rayonunda Yengicə su anbarı tikilsin.

2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları)

Yengicə su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.

4. "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə bu Sərəncamın 1-ci hissəsində göstərilən su anbarının cari və növbəti illərdə tikintisinin maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsünlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 aprel 2023-cü il

Mərkəzi Seçki Komissiyasında

Komissiyanın növbəti iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə aprelin 12-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə komissiyanın fevralın 6-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının



tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb. Aparılan müzakirələrdən sonra 9 saylı Binəqədi ikinci, 13 saylı Xəzər-Pirallahı, 61 saylı Neftçala, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Beynəlxalq qurum və media orqanları nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

QƏRAR №2/5

Mərkəzi Seçki Komissiyasının 2023-cü il 6 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq **qərara alır**:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2023-cü il 6 fevral tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr **Məzahir Pənahov**
Katib **Ariyə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

12.04.2023

QƏRAR №2/6

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq **qərara alır**:

1. Həsən Bayram oğlu Bayramov, İsgəndər Məmməd oğlu Namazov və Norminə Ağasəbi qızı Səfərova 9 saylı Binəqədi ikinci, Rühəngiz Zaman qızı Əlimərdanova 13 saylı Xəzər - Pirallahı, Nazim Əjdər oğlu Səlimov 69 saylı Cəlilabad - Masallı - Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Vəli Vaqif oğlu Vəliyev 9 saylı Binəqədi ikinci, Heybət Azər oğlu Tapdıqlı 13 saylı Xəzər - Pirallahı, Ülvi Sonan oğlu Nəhmədzadə 61 saylı Neftçala, Kərəm Vaqif oğlu Əmiraslanov 65 saylı Saatlı - Sabirabad - Kürdəmir, İlqar Kərim oğlu Mirzəyev 69 saylı Cəlilabad - Masallı - Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr **Məzahir Pənahov**
Katib **Ariyə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

12.04.2023



Heydər Əliyev İli 2023

Heydər Əliyev ideyaları

Avtomobil Yolları Dövlət Agentliyi ilə "Azərbaycan" qəzetinin

Əvvəlki 1-ci səh.

Dahi şəxsiyyətin fəaliyyətinin prioritet istiqamətlərinin mahiyyəti nə olub, - bu, hər kəsə məlumdur. Dövlətin intibahı, xalqın tərəqqisi, maneələrin qarşısının alınması, tarixi və yeni yaranan problemlərin nizamlanması və bu xüsusda digər xilaskarlıq fəaliyyətləri tariximizin silinməz şərəf səhifələridir. Bu silsilədə Ulu Öndörün Azərbaycanın yol infrastrukturuna özəmətlə töhfəsi xüsusi əhəmiyyət kəsb edir.

Əcdadlarımız yolu hər zaman müqəddəs sayıblar. Xalqımız üçün yol yalnız hərəkət yönümü deyil, həm də məna vəni anlamda simvolik mənə daşıyır. Heydər Əliyev üçün də yol ancaq infrastruktur, hərəkət şəbəkəsi vasitəsi olmamışdı. Təsəffüf deyil ki, Ulu Öndər "Yol - fəaliyyət üçün, mədəniyyət, bir sözlə həyat deməkdir" - fikri ilə yolu, iqtisadiyyatdan inkişafın bütün istiqamətlərində əsas tənzimləyici amillər sırasında səciyələndirib. Eyni zamanda bu müdrik fəlsəfi anlam daşıyan ifadəsini bizlər üçün fəaliyyət məramı kimi müəyyənləşdirib.

Tarixə nəzər salsaq görürük ki, Azərbaycan hələ qədim vaxtlardan "Şərqi Qapısı" kimi Avropa, Yaxın Şərqi və Asiya məkanlarını birləşdirən yolların keçməsinə yerləşirdi. Hətta 10 min il bundan əvvəl Qobustan qayalarında əks olunan rəsmlərdən də görünür ki, qədim sümərlər dənizə qədər yol çəkiblər. Uzaq Asiyadan, Çindən, Hindistandan gələn, Qara və Aralıq dənizlərinə çıxan Böyük İpək yolu Azərbaycan şəhərlərini də əhatə edirdi. Qeyd edim ki, hazırkı müasir avtomobil yolları ələ qədim ticarət yollarının üzəri ilə keçir. Bunu tarixçilər, arxeoloqlar da təsdiqləyirlər.

1850-ci ildə Azərbaycanda Yelizavetpol quberniyasında ilk şose yolu, 1860-cı ildə isə Yevlax-Şuşa-Naxçıvan-İrəvan şose yolu salınıb. Ötən əsrin əvvəllərindən etibarən avtomobillərin ölkəyə gəlişi şose yollarının tikintisinin miqyasına da artırıb. 1940-cı ildə Azərbaycanda yolların cəmi 3 min kilometrli bərk örtüklü yollar idisə, 1961-1970-ci illərdə bu göstərici 13 min 400 kilometrə çatmışdı.

Avtomobil yolları şəbəkəsində əsl keyfiyyət dəyişikliyi, hətta dəyərdim ki, inqilabi dəyişiklik isə məhz Heydər Əliyevin adı ilə bağlı olmuşdu. Ümumiyyətlə, Ulu Öndər hakimiyyətə gəldikdən sonra ölkəmizdə o tarixdəki rastlanmayan miqyasda yüksəliş, inkişaf yaşandı. İqtisadi göstəricilərinə görə ölkələrin əsrələr boyu keçdikləri tərəqqiyə, intibaha nail olub. Azərbaycan artıq tək Qafqazın lideri deyil, ümumilikdə Avrasiya məkanının aparıcı geosiyasi-geoiktisadi lideri, qlobal miqyaslı mühüm gücdür.

Eyni zamanda Ulu Öndər üçün düzgün strateji yanaşması noticosında Azərbaycan beynəlxalq nəqliyyat qovşaqlarının kəşfiyyatı vacib "Hab" a çevrilib. Ən müasir avtomobil yolları və onun infrastrukturunun bütün elementləri modern səviyyədə qurulub.

Bugünkü konfransımızın əsas mövzusu Ulu Öndər və onun avtomobil yolları şəbəkəsinin verdiyi böyük töhfələr barədədir. Mən bu barədə qısa məlumat verdim, daha geniş və ətraflı digər çıxışçılar danışacaq.

Mən isə "Heydər Əliyev və yol" anladım toxunmaq istədim. Ulu Öndər üçün yol - çıxışımızın əvvəldə xatırladığımız sitatda deyildiyi kimi - həm də həyat deməkdir. Heydər Əliyevin həyatının, fəaliyyətinin uğurunu təmin edən əsas şərt də məhz onun özü üçün, dövlət üçün, xalq üçün düzgün yol müəyyənləşdirməsi oldu. Bu yolla özü də, dövlət də, xalq da düzgün irəlilədi. Qarşıya çıxan hər bir maneə Ulu Öndər üçün qətiyyətli, müdrikliyi sayəsində döf edildi.



Bu gün dünyada ən üstün sayılan səviyyəyə çatmaq üçün hər birimiz özümüzü inkişaf etdirməliyik. Heydər Əliyev yubileyi tədbiri zamanı Prezident İlham Əliyev çıxış etdi. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfələrini xatırladı və onun irsini davam etdirməyə çağıraraq, Azərbaycanın beynəlxalq miqyasda liderlik rolunu gücləndirməyə töhfə verəcəyini bildirdi.

Bu gün bizi həm də möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sız səfərbər etdi. Bu yolu layiqincə davam etdirən cənab İlham Əliyevin möhtəşəm fəaliyyəti nəticəsində tarixin ən qüdrətli Azərbaycanı yarandı. Bu gün bizi Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında böyük zəfərə yetişdirir.

Zəfərin təminatçısı olan Heydər Əliyev ideyaları həm də əl Zəfər yollarının təminatçısıdır. Möhtərəm cənab Prezident İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın təminatçısıdır, hətta bəzilərini açılışını etdiyi Zəfər yolları, zəfər körpüləri, zəfər tunelləri ümumilikdə Azərbaycanın qələbə simvolları, qürur mənbələrimizdir.

Üzərindən böyük iftixarla süttüyümüz, yaxud tikintisini sevinclə izlədiyimiz bu yolların hər bir qarışında müqəddəs səhifələrimizin alqanı və Müzəffər Ali Baş Komandanımızın qeyri-adi hərbi stratejiyalarının izləri var. Bu yollar bizim üçün hərəkət vasitələri deyil. Bu yollar bizim üçün daha çox məhz rəmzlərdir: zəfərimizin, şərəfinin, on nəhayət, qüdrətli sərkərdəmizin qətiyyətinin rəmzləri.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Qarabəgdə və Şərqi Zəngəzurdə layihə hazırlığından tutmuş səhəddə icrasınadək bütün prosesi şəxsi nəzarətində saxlayır. Həyata keçirilən yol infrastrukturunun müəllifinə çevrildi. Dövlətli məhv olmaqdan, xalqı səfalətdən xilas etdi, davamlı hərbi məğlubiyyətlərin qarşısını aldı. Güclü dövlət, hüquq fəlsəfiyyəti, məhkəm qanunçuluq sistemi bərqərar etdi. Ən mükəmməl islahatlarla Azərbaycanda sosial-iqtisadi, hüquqi-demokratik, mədəni-humanitar islahatların düzgün gedişini və uğurlu nəticələrini təmin etdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın ikinci qurtuluşunun müəllifinə çevrildi. Dövlətli məhv olmaqdan, xalqı səfalətdən xilas etdi, davamlı hərbi məğlubiyyətlərin qarşısını aldı. Güclü dövlət, hüquq fəlsəfiyyəti, məhkəm qanunçuluq sistemi bərqərar etdi. Ən mükəmməl islahatlarla Azərbaycanda sosial-iqtisadi, hüquqi-demokratik, mədəni-humanitar islahatların düzgün gedişini və uğurlu nəticələrini təmin etdi.

Bu gün nə uğurumuz, inkişafımız varsa, hamısının müəllifi Ulu Öndər Heydər Əliyevdir. Qurtuluşdan ötn 30 ilə yaxın dövr ərzində Azərbaycan digər ölkələrin əsrələr boyu keçdikləri tərəqqiyə, intibaha nail olub. Azərbaycan artıq tək Qafqazın lideri deyil, ümumilikdə Avrasiya məkanının aparıcı geosiyasi-geoiktisadi lideri, qlobal miqyaslı mühüm gücdür.

Eyni zamanda Ulu Öndər üçün düzgün strateji yanaşması noticosında Azərbaycan beynəlxalq nəqliyyat qovşaqlarının kəşfiyyatı vacib "Hab" a çevrilib. Ən müasir avtomobil yolları və onun infrastrukturunun bütün elementləri modern səviyyədə qurulub.

Bugünkü konfransımızın əsas mövzusu Ulu Öndər və onun avtomobil yolları şəbəkəsinin verdiyi böyük töhfələr barədədir. Mən bu barədə qısa məlumat verdim, daha geniş və ətraflı digər çıxışçılar danışacaq.

Mən isə "Heydər Əliyev və yol" anladım toxunmaq istədim. Ulu Öndər üçün yol - çıxışımızın əvvəldə xatırladığımız sitatda deyildiyi kimi - həm də həyat deməkdir. Heydər Əliyevin həyatının, fəaliyyətinin uğurunu təmin edən əsas şərt də məhz onun özü üçün, dövlət üçün, xalq üçün düzgün yol müəyyənləşdirməsi oldu. Bu yolla özü də, dövlət də, xalq da düzgün irəlilədi. Qarşıya çıxan hər bir maneə Ulu Öndər üçün qətiyyətli, müdrikliyi sayəsində döf edildi.

bu gün dünyada ən üstün sayılan səviyyəyə çatmaq üçün hər birimiz özümüzü inkişaf etdirməliyik. Heydər Əliyev yubileyi tədbiri zamanı Prezident İlham Əliyev çıxış etdi. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfələrini xatırladı və onun irsini davam etdirməyə çağıraraq, Azərbaycanın beynəlxalq miqyasda liderlik rolunu gücləndirməyə töhfə verəcəyini bildirdi.

Bu gün bizi həm də möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sız səfərbər etdi. Bu yolu layiqincə davam etdirən cənab İlham Əliyevin möhtəşəm fəaliyyəti nəticəsində tarixin ən qüdrətli Azərbaycanı yarandı. Bu gün bizi Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında böyük zəfərə yetişdirir.

Zəfərin təminatçısı olan Heydər Əliyev ideyaları həm də əl Zəfər yollarının təminatçısıdır. Möhtərəm cənab Prezident İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın təminatçısıdır, hətta bəzilərini açılışını etdiyi Zəfər yolları, zəfər körpüləri, zəfər tunelləri ümumilikdə Azərbaycanın qələbə simvolları, qürur mənbələrimizdir.

Üzərindən böyük iftixarla süttüyümüz, yaxud tikintisini sevinclə izlədiyimiz bu yolların hər bir qarışında müqəddəs səhifələrimizin alqanı və Müzəffər Ali Baş Komandanımızın qeyri-adi hərbi stratejiyalarının izləri var. Bu yollar bizim üçün hərəkət vasitələri deyil. Bu yollar bizim üçün daha çox məhz rəmzlərdir: zəfərimizin, şərəfinin, on nəhayət, qüdrətli sərkərdəmizin qətiyyətinin rəmzləri.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Qarabəgdə və Şərqi Zəngəzurdə layihə hazırlığından tutmuş səhəddə icrasınadək bütün prosesi şəxsi nəzarətində saxlayır. Həyata keçirilən yol infrastrukturunun müəllifinə çevrildi. Dövlətli məhv olmaqdan, xalqı səfalətdən xilas etdi, davamlı hərbi məğlubiyyətlərin qarşısını aldı. Güclü dövlət, hüquq fəlsəfiyyəti, məhkəm qanunçuluq sistemi bərqərar etdi. Ən mükəmməl islahatlarla Azərbaycanda sosial-iqtisadi, hüquqi-demokratik, mədəni-humanitar islahatların düzgün gedişini və uğurlu nəticələrini təmin etdi.

Bu gün nə uğurumuz, inkişafımız varsa, hamısının müəllifi Ulu Öndər Heydər Əliyevdir. Qurtuluşdan ötn 30 ilə yaxın dövr ərzində Azərbaycan digər ölkələrin əsrələr boyu keçdikləri tərəqqiyə, intibaha nail olub. Azərbaycan artıq tək Qafqazın lideri deyil, ümumilikdə Avrasiya məkanının aparıcı geosiyasi-geoiktisadi lideri, qlobal miqyaslı mühüm gücdür.

Eyni zamanda Ulu Öndər üçün düzgün strateji yanaşması noticosında Azərbaycan beynəlxalq nəqliyyat qovşaqlarının kəşfiyyatı vacib "Hab" a çevrilib. Ən müasir avtomobil yolları və onun infrastrukturunun bütün elementləri modern səviyyədə qurulub.

Bugünkü konfransımızın əsas mövzusu Ulu Öndər və onun avtomobil yolları şəbəkəsinin verdiyi böyük töhfələr barədədir. Mən bu barədə qısa məlumat verdim, daha geniş və ətraflı digər çıxışçılar danışacaq.

Mən isə "Heydər Əliyev və yol" anladım toxunmaq istədim. Ulu Öndər üçün yol - çıxışımızın əvvəldə xatırladığımız sitatda deyildiyi kimi - həm də həyat deməkdir. Heydər Əliyevin həyatının, fəaliyyətinin uğurunu təmin edən əsas şərt də məhz onun özü üçün, dövlət üçün, xalq üçün düzgün yol müəyyənləşdirməsi oldu. Bu yolla özü də, dövlət də, xalq da düzgün irəlilədi. Qarşıya çıxan hər bir maneə Ulu Öndər üçün qətiyyətli, müdrikliyi sayəsində döf edildi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanı ilk dəfə rəhbərlik etdiyi dövr 1969-1982-ci illər ölkəmizin sovet hakimiyyəti illərindəki inkişaf və quruculuq tarixinin ən şərəfli mərhələsini təşkil edir. Buna qədər Azərbaycanda belə yüksəliş və inkişaf qeydə alınmamışdı. Ölkədə cəmiyyət həyatının hər bir sahəsində tarix boyu görünməmiş canlanma baş vermiş, respublikamız böyük torpaqlarımızdan keçəcəyi günə isə çox qalmayıb.

Müzəffər Ali Baş Komandanımız, onun "dəmir yumruğu"nu tarixi vəzifəyə də şərəflə, ləyaqətlə, zəfərlə icra edəcəkdir.

Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Baxışyar SADIQOVün sözlərinə görə, bu bir həqiqətdir ki, hər birimizin həyatı yoldan başlayır və ömrümüzü yolla davam edir! Dünyaya qadam basdıqdan sonra saxtəxanadan evə yolla gətirilir, uşağ bağçasına, orta məktəbə, universitetə yollarla gedib-gəlirik. Yollar bizi doğmalarımıza, istədiklərimizə qovuşdurur, yollar bizi arzuladığımız, hədəflərimizə çatdırır.

Bölgədə 2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur. Artıq Zəfər yolu, həmçinin Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu və Laçın şəhərinə daxil olmayan yeni alternativ avtomobil yolunun inşası başa çatıb. Bu il daha 12 layihənin icrasını bitirəcəyik.

Zəfər yollarından bəhs etmək necə qürurvericidir, Prezident İlham Əliyevin bu yol komplekslərinə necə həssaslıqla yanaşdığını söyləmək daha fərhəlidir. Dövlət başçımız on xırda nüanslarla maraqlanır, daim düzgün tapşırıqlar, məqsədyönlü göstərişlər verir. Prezidentin əsas tələbi yol infrastrukturunun keyfiyyəti, dayanıqlı olmasıdır. Biz bilirik ki, bu yol o vaxt Abdalyar adlanan yaşayış məntəqəsində, indiki Laçın şəhəri yaxınlığında istifadəyə verilib. 173 il öncə Laçında təməli atılan şose yolun

torpaq, nahamar yollardan qurtardı. Uca qar dağ rayonlarına qədər yollar çəkildi. Bütün dövlət əhəmiyyətli yolların asfalt-beton örtüyü ilə əvəzlənməsi də məhz həmin illərə təsadüf edir. Bunların nəticəsi kimi respublikamızda avtomobil yollarının ümumi uzunluğunun 1,2 dəfə artması sıradan bir hadisə deyildi. Əlbəttə ki, bütün bunlar respublikamızda nəqliyyatın inkişafına, yollarla hərəkət intensivliyinin yüksəlməsinə gətirib çıxardı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanı ilk dəfə rəhbərlik etdiyi dövr 1969-1982-ci illər ölkəmizin sovet hakimiyyəti illərindəki inkişaf və quruculuq tarixinin ən şərəfli mərhələsini təşkil edir. Buna qədər Azərbaycanda belə yüksəliş və inkişaf qeydə alınmamışdı. Ölkədə cəmiyyət həyatının hər bir sahəsində tarix boyu görünməmiş canlanma baş vermiş, respublikamız böyük torpaqlarımızdan keçəcəyi günə isə çox qalmayıb.

Müzəffər Ali Baş Komandanımız, onun "dəmir yumruğu"nu tarixi vəzifəyə də şərəflə, ləyaqətlə, zəfərlə icra edəcəkdir.

sayısız-hesabsızdır! Bunu hər birimiz gözəl bilir və daim minnətdarlıqla xatırlayırıq. Bunların içində ikisini ayrıca qeyd etmək istərdik: Ulu Öndər Heydər Əliyevin Azərbaycanın daimi və etibarlı inkişafını təmin edən və xalq arasında məhəbbətlə "Heydər Əliyev siyasi kursu" adlanan, uğur və nailiyyətlərə çatdıran yolu və bir də ən layiqli siyasi varis yetişdirərək ölkənin gələcək taleyini qüdrətli əllərə etibar etməsi!

Heydər Əliyev siyasi kursu həm də böyük mənada "Heydər Əliyev yolu" deməkdir! Bu yol Azərbaycanı fəlakət və sarsıntılardan qurtardı! Bu yol Azərbaycanın müstəqilliyini əbədliləyə və dönməzliyə çevirdi! Bu yol Azərbaycanda möhkəm və pozulmaz sabitlik yaratdı! Bu yol Azərbaycanı dünya birliyinə inteqrasiyasını və onun nüfuzlu üzvlərindən birinə çevrilməsinə təmin etdi! Bu yol ölkəmizin müstəqil siyasət yürütməsinə, yalnız öz maraqlarını nəzərə almasına imkan yaratdı! Bu yol tariximizin ən qüdrətli Azərbaycanının yaranması ilə nəticələndi!

Bütün bunları isə Heydər Əliyev yolunun ən layiqli davamçısı cənab İlham Əliyev təmin etdi! İlham Əliyev Azərbaycan rəhbərliyinin iyirmi ili ərzində Ulu Öndərimizin də, hər bir Azərbaycanlının da ən ilti arzularını həyata keçirdi! Ölkənin enerji və nəqliyyat təhlükəsizliyini təmin etdi! İlham Əliyev Bakı-Tbilisi-Qarsı məqəlayihəsinə həyata keçirdi, "Şərqi-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərində Azərbaycanın iştirakını təmin etdi, Azərbaycan logistika mərkəzinə çevirdi. Təsəffüf deyil ki, bu gün Çindən Avropaya və əksinə yüklərin ən səmərəli və ən sürətli marşrutu Azərbaycandan keçir. Ona görə Çin Xalq Respublikası da özünün "Bir kəmə, bir yol" adlı təşəbbüsündə respublikamızın imkanlarını yüksək dəyərləndirir. Ümumiyyətlə, Şərqi Qərb, Şimaldan Cənuba bütün beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın xüsusi yeri var.

Bu illər ərzində Azərbaycan yalnız qlobal dəhlizlərin kəşfiyyatı unikal mərkəzə çevrilməyib. Bu illər ərzində Azərbaycanda həm də yerli və məhəlli əhəmiyyətli yollar yenidən qurulub, bərpa edilib. Dövlət başçısının regionlara hər bir səfəri mütləq yeni yolların açılışı ilə əlamətdar olur. Prezident İlham Əliyev Əhtiyat Fondundan yolların yenidən qurulması ilə bağlı vəsaitin ayrılması barədə indiyədək yüzlərlə sərəncam imzalayıb.

Bütövlükdə İlham Əliyevin prezidentliyi dövründə 21 min kilometrə yaxın avtomobil yolunun çəkilməsi böyük iqtisadi uğurdur. İnkişaf isə yollardan başlayır və bütün bunların nəticəsində Azərbaycanda iqtisadiyyatın digər sahələri, o cümlədən turizm sürətlə inkişaf edib. İndi rahat yollarda ən ucaq rayonlara belə, cəmi bir neçə saata çatmaq mümkündür.

Azərbaycandakı kəndarası yollar belə, yenidən qurularaq asfaltlanır, yeni körpülər, yolötürücüləri qurulur, həyətgəldiyim üçün yolların vəziyyəti xatırladım. Demək olar ki, respublika əhəmiyyətli bütün avtomobil yollarının asfalt örtüyünün təmiri böyük ehtiyacı var idi. Yalnız Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat infrastrukturunda da müsbət dəyişikliklər baş verdi, canlanma yarandı.

Heydər Əliyev təcrübəli dövlət xadimi, uzaqgörən strateq idi. Ona görə yeni beynəlxalq iqtisadi münasibətlər şəraitində respublikamızın nəqliyyat və logistik potensialını, bu sahədə güclənən qlobal rəqabəti düzgün qiymətləndirir və gələcəyi görürdü. Bu baxımdan Heydər Əliyev həm də Azərbaycan region beynəlxalq qovşağına çevrilməsi üçün möhkəm bünövrə yaratdı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri

azad etmək üçün keçdikləri cəhdlərini üzərində möhtəşəm Zəfər yolu salınıb.

Hazırda Qarabağ və Şərqi Zəngəzurdə çəkilən avtomobil yollarının miqyası qürur doğurur. Həyata keçirilən layihələrin sayı onlarıdır. Həm işğaldan azad olunmuş rayonların bir-biri ilə avtomobil əlaqəsi təmin edilir, həm də bütövlükdə azad edilmiş ərazilərin yolları respublikamızın yol şəbəkəsinə inteqrasiya olunur. Bu yollar həm də Azərbaycan beynəlxalq nəqliyyat qovşağı kimi imkanlarına əlavə güc qatır.

Cənab İlham Əliyev bu gün də Azərbaycan dövlətini və xalqını Heydər Əliyev yolu ilə qələbədən-qələbəyə çatdırır. Dövlət başçısının sistemli şəkildə ayırdığı vəsaitlər hesabına bu gün də yol quruculuğuna vəsaitlər ayrılır, müasir, geniş, təhlükəsiz və rahat yollar çəkilir, respublikamızın ərazisində yükdaşımaların sürəti və həcmi get-gedə daha da artır. Azərbaycanın yol infrastrukturuna görə regionun qabaqcıl dövlətləri sırasında olması beynəlxalq təşkilatların hesabatlarında da öz təsdiqini tapır.

Böli, "böyük yol" möhtəşəm, uzaqgörən və geniş olanda, onun sayəsində çəkilən "kiçik yollar" da hamını razı salır!

"Ulu Öndər Heydər Əliyevin çoxşaxəli məhsuldar fəaliyyətinin bir istiqaməti də Azərbaycanın regionun, qitənin və qitələrarası geniş məkanının etibarlı nəqliyyat qovşağına çevrilməsi idi" - deyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədr müavini Əvəz QOCAYEV qeyd etdi ki, Ümummilli Liderin bu istiqamətdə həyata keçirdiyi tədbirlər Prezident İlham Əliyevin qlobalmiqyaslı strateji təfəkkürü və əzmkarlığı sayəsində uğurla nəticələndi, ölkəmiz mühüm nəqliyyat-logistik marşrutların kəşfiyyatına böyük töhfə verdi.

Ümumiyyətlə, nəqliyyat dəhlizlərinin əhəmiyyəti bütün tarixi dövrlərdə öz aktuallığını daim qoruyub saxlayıb. Ona görə hazırda dünyanın hər yerində istər sərnişin, istər beynəlxalq yükdaşımalar sahəsində ciddi rəqabət olmasa təsadüf sayılmamalıdır. Eyni zamanda yeni nəqliyyat dəhlizlərinin yaradılması müasir dövrdə beynəlxalq münasibətlərin ən aktual çağırışlarındandır.

Ulu Öndər Heydər Əliyev Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmasının ölkənin iqtisadi həyatında və global proseslərdə iştirakında böyük rol oynadığını düzgün dəyərləndirirdi. Bu sahədəki uzaqgörən fəaliyyəti ilə Heydər Əliyev həm də beynəlxalq nəqliyyat dəhlizlərinin ideyadan praktik müstəviyə keçirilməsinə böyük töhfələr verib.

Respublikamızın potensialını böyük uzaqgörənliklə qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin siyasi məharəti və səyləri nəticəsində 1998-ci ildə Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumiya, Bolqarıstan, Özbəkistan, Qırğızstan - ümumilikdə 9 ölkənin rəhbərinin, 32 dövlət və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı ilə Tarixi İpək yolunun bərpasına həsr olunmuş konfrans məhz Bakıda təşkil olundu.

Həmin tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin, yəni TRASEKA-nın həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalandı və Bakı Bəyannaməsi qəbul edildi.

Ulu Öndər layiqli siyasi davamçısı, möhtərəm Prezident İlham Əliyevin düşünlümlü, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanın regionun lider dövlətinə çevirib, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi ölkəmizin nüfuzunu artırıb.



Heydər Əliyev İli 2023

Zəfər yollarının təməlidir

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan birgə konfransı

Əlbəttə ki, bu məsələdə bir çox uğurlarımızla yanaşı, Azərbaycanın dövlətlərarası nəqliyyat-logistik münasibətlərinin dərinləşməsinə verdiyi töhfələr, həmçinin bu prosesin sürətlənməsi üçün həyata keçirdiyi layihələr böyük rol oynayıb.

Öncə onu qeyd etmək istəyirdim ki, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi prosesi bir neçə mühüm istiqaməti özündə ehtiva edir. Bunlar Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionlarının arasında iqtisadi, ticarət, nəqliyyat və logistik əlaqələrinin inkişaf və Çin-Avropa İttifaqı arasında ən qısa quru yolu üzərində qurulan multimodal dəhlizin təkmilləşdirilməsidir. Həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin qurulması, hava limanlarının yenidən qurulması, yeni aeroportların istifadəyə verilməsi, dəmir yolları şəbəkəsinin inkişafı etdirilmişdir, Çindən Avropaya yuxarıları çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Məhsulün təmin edən Bakı-Tbilisi-Qars demir yolunun inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, o cümlədən Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə çatmağımızda böyük rol oynayıb.

Azərbaycanda icrası başa çatdırılan nəqliyyat layihələri konkret sahə ilə yekunlaşmayaraq kompleks xarakter daşıyır, respublikamızın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə təmin edir. Belə ki, respublikamızda ötən dövrdə avtomobil yol infrastrukturunun davamlı təkmilləşdirilməsi, hava limanlarının yenidən qurulması, yeni aeroportların istifadəyə verilməsi, dəmir yolları şəbəkəsinin inkişafı etdirilmişdir, Çindən Avropaya yuxarıları çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Məhsulün təmin edən Bakı-Tbilisi-Qars demir yolunun inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, o cümlədən Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə çatmağımızda böyük rol oynayıb.

Azərbaycanda ötən dövr ərzində "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizləri üzrə avtomobil yolları şəbəkəsi də inkişaf edib, beynəlxalq standartlara uyğun yeni yollar salınmış və bu proses indi də sürətlə davam edir. Avtomobil yolları şəbəkəsinin yenidən qurulması, yeni yolların inşası Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də respublikamızı Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində həyata keçirilən işləri uğurla təməlləyir.

Bu sırada Transqafqaz avtomobil dəhlizinin bərpası ilə bağlı Tarixi İpək yolunun ölkəmizin ərazisindən keçən hissəsinin, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun I texniki dərcəyə uyğun yenidənqurulması prosesi həyata keçirilib. Bu istiqamətdə işlər artıq tamamlanmışdır.

"Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi də son mərhələyə qədəm qoymuşdur. 2018-ci ildə tam istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası magistral yol "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir.

"Şimal-Cənub" nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətindəki hərəkət hissəsinin dəfəlik yenidənqurulması prosesi geniş vüsət alıb. Görülən işlər nəticəsində ölkədə yol infrastrukturunda daha da yaxşılaşdırılıb və beynəlxalq standartlara uyğunlaşdırılıb.

Prezident İlham Əliyevin regionlara bütün səfərlərinin təmin edilməsi və yeni salınmış yolların açılması və ya təməlləşməsi ilə əlaqədar olub ki, Asiya qitəsinin uğurlu göstəricisidir. Eyni zamanda

Avtomobil yollarının yenilənməsi təbii ki, birbaşa olaraq istər daxili və beynəlxalq, istərsə də tranzit yüklərin avtomobil yolları ilə daha rahat şəkildə daşınmasına və bununla da yükdaşımanın artmasına səbəb olur.

Foxrla qeyd etməliyik ki, Qarabağ və Şərqi Zəngəzurdan inşa edilən magistral avtomobil yollarının istifadəyə verilməsi və Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi imkanlarını daha da artıracaqdır. Bu istiqamətdə əsas rol oynayacaq 123,9 kilometrlik 4-6 hərəkət zolaqlı Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu 2025-ci ildə tam istifadəyə verəcək.

Ölkəmizin beynəlxalq nəqliyyat qovşağı kimi imkanlarının daha da artırılması üçün dünyanın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın bu sahədə rolunu daha da artırır və strateji əhəmiyyət kəsb edir. Görülən işlər göstərir ki, yaxın gələcəkdə respublikamızın bu məsələdə mövqeləri daha da güclənəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi müavini Hidayət RÜSTƏMOV çıxışında qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin həm sovet, həm də müstəqillik dövründə respublikamızda rəhbərliyi dövründə Azərbaycanın yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Bu sahədə Ulu Öndərin həyata keçirdiyi fəaliyyətin möhtəşəm izləri indi də öz əhəmiyyətini qoruyur:

- Azərbaycanın yüksəlişinin ən böyük reallıqlarından biri Ulu Öndərin layihələri davamçıları olan cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin yol infrastrukturunun inkişafında inqilabi dəyişikliklərin baş verməsidir. Ölkəmizin yol infrastrukturunu sahəsində əldə etdiyi uğurların əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılan möhkəm təməl dayanır. Bu təməl üzərində Prezident İlham Əliyev Azərbaycanı çoxşaxəli, müasir və nümunəvi yol infrastrukturunun formalaşdırılmasına təmin edib.

Ölkənin iqtisadi potensialı həm də onun malik olduğu nəqliyyat-kommunikasiya kompleksinin inkişaf səviyyəsi ilə ölçülür. Geniş və çoxşaxəli, mükəmməl infrastruktur, dövrün tələblərinə cavab verən avtomobil yolları şəbəkəsinə malik olmayan ölkənin inkişafından söz açmaq mümkün deyil. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığını, fərayan yaşayışı üçün təbii olunan sosialyönlü strategiyamızın mühüm tərkib hissəsidir. Bu reallıqları düzgün dəyərləndirən Prezident İlham Əliyev yol-nəqliyyat sisteminin tamamilə yenidənqurulmasını və modernləşdirilməsini ilk gündən iqtisadi inkişaf strategiyamızın mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Geridə qoyduğumuz illərin mənzərəsi göstərir ki, yol infrastrukturunun yenidən qurulması möhür dövlət başçısının böyük qərarıdır və miqyasda baş verib. Həm dövlət proqramları, həm əsaslı investisiya qoyuluşları yol-nəqliyyat kompleksindəki problemlərin həllində, bu sistemin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynayıb. Nəticə etibarilə ümumi istifadədə olan yerli əhəmiyyətli magistral yolların, eləcə də rayonlararası, şəhərdaxili yolların təmiri və yenidənqurulması prosesi geniş vüsət alıb. Görülən işlər nəticəsində ölkədə yol infrastrukturunda daha da yaxşılaşdırılıb və beynəlxalq standartlara uyğunlaşdırılıb.

Prezident İlham Əliyevin regionlara bütün səfərlərinin təmin edilməsi və yeni salınmış yolların açılması və ya təməlləşməsi ilə əlaqədar olub ki, Asiya qitəsinin uğurlu göstəricisidir. Eyni zamanda



hər bir şəhər və rayona səfərdən sonra dövlət başçısının imzaladığı sərəncamlarda yolların bərpası ilə bağlı tapşırıqlar öz əksini tapıb. Bundan irəli gələcək dövlət büdcəsindən yolların yenidən qurulmasına ayrılan vəsaitlərin də həcmində artım baş verib.

Statistik rəqəmlər də son 19 ildə yol təsərrüfatında müsbət dəyişikliklərin baş verdiyini əyani təsdiqləyir. Bu dövrdə respublikamızda 21 min kilometrə yaxın avtomobil yolunun bərpası, 106 yeraltı və yerüstü piyada keçidinin inşası da tədqiqatçıların diqqətindədir.

Bir məqamı da xüsusi qeyd etməliyik ki, hətta pandemiya dövründə də respublikamızın yol infrastrukturunun bərpası istiqamətində işlər ləngiməyib. Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2020-ci il ərzində təqribən 1400 km uzunluğunda avtomobil yolları, prospekt və küçələrin tikilib, yenidən qurulub və təmir olunub. Bunun 767,2 kilometrini yerli, 255 kilometrini respublika əhəmiyyətli yollarıdır. 2021-ci il ərzində 728,3 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub və təmir edilib. Bunun da 128,4 kilometrini respublika, 425 kilometrini yerli əhəmiyyətlidir. Ötən il isə 803,5 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub və təmir edilib. Bunun 234,3 kilometrini respublika, 398 kilometrini yerli əhəmiyyəti olub.

Ucar, Qəbələ, Hacıqabul, Goranboy, Daşkəsən rayonları ərazisində yerləşən ümumi uzunluğu 191 km olan, 56,8 min nəfər əhalinin yaşadığı 35 yaşayış məntəqəsini birləşdirən 5 kəndlərarası avtomobil yolu layihəsi ölkənin yekunlaşmış. Həmçinin Ağstafa, Biləsuvar, Saatlı, Yevlax, Qazax, Bərdə, Neftçala və Cəlilabad rayonları ərazisində yerləşən ümumi uzunluğu 111,5 km olan, 97,2 min nəfər əhalinin yaşadığı 32 yaşayış məntəqəsini birləşdirən 9 kəndlərarası avtomobil yolu layihəsi 2022-ci ildə başa çatdırılıb.

Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da iri miqyaslı layihələr həyata keçirilib. Prezident İlham Əliyev xüsusi əhəmiyyət verərək mütəmadi olaraq həyata keçirilən işlərin gedişi ilə maraqlanıb, açılış mərasimlərində şəxsən iştirak edir.

Yol şəbəkəsinin yenidən qurulması, sözlən əsl mənasında, ürək açıdır. Təsədüfi deyil ki, respublikamızın yol-nəqliyyat infrastrukturunun yüksək inkişafı inqilabi dəyişikliklər hesabatlarda da öz əksini tapır. Məmnunluqla qeyd edilməlidir ki, Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət nəticəsində ölkəmizin yol infrastrukturunun keyfiyyəti reytingində Ümumdünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyətinə dair hesabata əsasən, MDB dövlətləri arasında 1-ci, Asiya qitəsinin 10-cu, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdədir. Bunlar Azərbaycanın yüksəlişini dünyaya böyən edən nailiyyətlərdir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman MUSA-YEV vurğuladı ki, dahi şəxsiyyəti 2003-cü ildə xalqımızca müraciətində inamla bildirdirdi ki, onun yekunlaşdırma bilmədiyi tələyüklü məsələləri cənab İlham Əliyev başa çatdıracaq:

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanı daha da irəlilədir.



Heydər Əliyev ili 2023

Xalqımızın ən böyük, ən dəyərli xüsusiyyətlərindən biri övladlarının zəhmətinə, fədakarlığına yüksək qiymət verməsidir. Əsrlərlə nəsilən-nəslə ötürülən xalq qəhrəmanları haqqında məlumatlar, məhz Azərbaycan xalqının özəmətli, mübariz, istedadlı, yaradıcı xalq olduğunu təsdiqləyir.

Xalqımızın hərtərəfli istedad sahibi olduğunu tarixi irsimizdən asanlıqla görə bilərik. Tarixi irsimizin əsasını təşkil edən bir çox amillərdən biri memarlığımızdır. Min illərlə memarlıq sənətinin Azərbaycanda formalaşmış möhtəşəm məktəbləri uzaq Şərqdən yaxın Qərbi, Şimaldan Cənuba kimi təkrarsız abidələr yaratmışdır ki, bu gün də həmin ölkələrin tarixi memarlıq irsinə daxil edilmiş və qorunub saxlanılmaqdadır. Ölkəmizin ərazisində qorunub saxlanılan minlərlə tarixi memarlıq abidəsi bizi çoxundan fərqləndirir. Şəmkirdə, Qəbələdə, Şamaxıda, Naxçıvanda və başqa bölgələrdə min illərlə tarixi olan şəhərlərin qalıqları arxeoloqlarımız tərəfindən aşkarlanmış, tədqiq edilmişdir. Etiraf edək ki, türkdilli xalqlar arasında bu kimi tarixi şəhərsalma mədəniyyətinə malik olan başqa xalq yoxdur.

Bələ bir möhtəşəm memarlıq tarixi olan ölkədə 100 il bundan önce, tariximizdə silinməz iz qoymuş, dünyəşöhərlili siyasətçi Heydər Əliyev dünyaya gəlmişdir.

Müasir Azərbaycanın memarı!

Gənc yaşlarından qəlbində memarlıq sənətinə yaranmış məhəbbət, ömrünün sonuna qədər onu müşayiət etmişdir. Peşəkar memar olmaq arzusu həyata keçməyə də, memarlıq sənətinə olan qayğısı və diqqəti, memarlara olan hərarətli münasibəti Heydər Əliyevin ömür boyu bu sənətə bağlılığı təmin etmişdir.

70-ci illəri xatırladığımız Azərbaycan Sovet Sosialist Respublikası, sovet xəzinəsinə verdiyi böyük töhfələrə baxmayaraq, itifaq məqamında ucaq bir əyalət kimi qəbul olunurdu. Respublikaya rəhbərlik etdiyi andan Heydər Əliyev bu münasibəti kökündən dəyişdi. Bundan sonra mərkəz, Azərbaycan SSR-i miqyasında nə dərəcədə əhəmiyyətli olduğunu anlamağa başladı və bu anlayışa xas münasibətlər yarandı.

Respublikanın bütün sahələrində böyük quruculuq işləri aparıldı: o cümlədən memarlıq və inşaat sahələrində. Onlarla möhtəşəm ictimai bina, yaşayış rayonu, güclü istehsalat müəssisəsi inşa olundu.

Bunların çoxunun inşası yüksək maliyyə dəyəri tələb etdiyi üçün, mərkəzə hökumətin, yeni SSRİ Nazirlər Sovetinin razılığı görək idi. Bu razılıq hər respublikanın rəhbərləri ilə bilməzdi. Heydər Əliyev alırdı. Çünki mərkəzi hökumətin ona olan inamı yüksək idi, fədakarlığı, düzgünlüyü, prinsipiallığı böllü idi və yüksək qiymətləndirilirdi.

1970-ci illərdə Azərbaycanın mədəniyyətinə böyük diqqət yetirilirdi. Tarixi abidələrimizin bərpası, onlara böyük qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı.

Xaqqı yadımdadır, o dövrdə qədim Tiflisin bərpası işləri başlanmışdı. Bakıda isə Heydər Əliyevin təşəbbüsü ilə İpərişöhəre qoruyucu statusu verilməmişdi. Tiflisdə aparılan işlər haqda xəbər tutan Heydər Əliyev bir qrup memarın oraya gedib vəziyyətlə tanış olmalarını qərarını verir. Xoşbəxtəm ki, o qrupa mən də daxil edilmişdim. Cavan idim, yaşım 30-dan bir az çox idi. Tiflisdə bizi yüksək səviyyədə qarşıladılar. Gürcüstanın rəhbəri Eduard Şevardnadze bizi şəxsən qəbul etdi və orada olduğumuz üç gün ərzində respublikanın ən yüksək rütbəli memurları bizi müşayiət etdilər. Bu, töbiyyəti idi. Axı biz Heydər Əliyev tərəfindən oraya göndərilən mütəxəssislər idik.

Bakıya döndəndən sonra Heydər Əliyev bizi qəbul etdi, fikirlərimizi diqqətlə dinlədi. Bizə bildirdi ki, xüsusən qurum yaratmaq fikrindədir: "Bərpəçim" qurumunu.

Sonra da həyat elə qərar verdi ki, o, gələcək qurumun əsasnaməsinin hazırlanması məsələsini həmkarım Sənan Sultanova tapşırırdı. 10 gün müddətində Mərkəzi Komitənin binasında bizə ayrılmış xüsusi otaqda əsasnamənin ilkin versiyasını hazırladıq.

Həmin vaxtda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin binası inşa olunurdu. Layihənin müəllifi tanınmış ustad Tahir Abdullayev idi. Amma Heydər Əliyev layihənin bəzi məqamları məmnun etmirdi. O, milli memarlıq irsimizin fəsadlarda daha geniş istifadəsini tələb edirdi.

Sovet ideologiyası milli xüsusiyyətlərin aradan qaldırılması istiqamətində siyasət aparsa da, Heydər Əliyev bu siyasətə zidd olan öz ideologiyasını həyata keçirirdi.

Hər hansı bir yeni inşa olunan binada Azərbaycanın milli memarlıq elementlərinin müasirləşdirilməsi formada tətbiq olunmasını tələb edirdi. Deyirdi:

- Binaya baxan həmin an görməli və etiraf etməlidir ki, bu, Azərbaycan memarlığıdır.

Müasir Azərbaycanın memarı



kimiyəti başçısı vəzifəsinə təzə təyin edilmiş Rafael Allahverdiyevlə birgə içəri daxil oldu. Heydər Əliyev kabinetinin mərkəzində durub hamıyla bir-bir salamlaşdı.

Rafael Allahverdiyev məni təqdim etdi:

- Elbay Qasımzadə, Bakının baş memarı.

Heydər Əliyev gülümsəyib salamlaşdı:

- Mən onu tanıyıram. Birgə çox işlər görmüşük.

Bizim son görüşümüzün 10 ildən çox keçməsi də, Heydər Əliyevin yadımdadır. Fəxr edirəm ki, Heydər Əliyevin ilk andiçmə mərasimində başlanmışdır. Heydər Əliyev düz sərhəddə yeni müasir qəsəbənin tikilməsi qərarına gəlmişdi. Və o, layihə üzərində çalışmaq şərfi də mənə qismət olmuşdu.

Layihə ilə tanış olanda Heydər Əliyev artıq Azərbaycanın rəhbərliyində deyildi. Moskvada çalşırdı. Və çox güman ki, onun təkid etməsi saydı, bu layihə də həyata keçməyə cəhd idi. Lakin Heydər Əliyev hələ 80-ci illərin əvvəlində sonradan baş verəcək facələrin, təcavüzü görəcək tikintinin başlanması ömrünü verdi. Yeni Sədərək qəsəbəsi inşa olundu. Mühəribə zamanı ermənilər onu minomyot atəşi ilə dağıtdılar. Lakin sonradan qəsəbə bərpa olundu və bu gün də Heydər Əliyevin uzaqgörənliyinin əyani abidəsidir.

Heydər Əliyevin sənətkarlımizə olan münasibəti hamıya bəllidir. Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov və başqaları onun təşəbbüsü ilə SSRİ-nin ali mükafatı - Sosialist Əməyi Qəhrəmanı "Qızıl Ulduz"la təltif olunmuşdular. SSRİ məkanında bu yüksək təltifə layiq görülmüş yeganə memar azərbaycanlı Mikayıl Üsey-novun olduğu çoxları bilmir. Eyni zamanda SSR Xalq memarı fəxri adını almış ilk dörd nəfərdən biri də Mikayıl Üsey-nov olmuşdur. Bu, Azərbaycan memarlığına Heydər Əliyevin yüksək münasibətinin əyani sübutu idi.

Müstəqillik dövründə Ulu Öndərlə ilk görüşümüz 1993-cü ilin sentyabrında baş verdi. O vaxt mən Bakının baş memarı vəzifəsində çalışırdım. Prezident seçkiləri artıq keçirilmiş və xalq tərəfindən Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmişdi. Amma hələlik Milli Məclisin binasında otururdu.

Bir gün oradan zəng vurdular və saat 17:00-da Heydər Əliyevin qəbul otağında olmağımı bildirdilər. Qəbul otağında çoxlu insanlar var idi. Bəzilərinə tanıyırdım. Bölli oldu ki, müşavirə seçkidən sonra görək olacaq tədbirlərlə, o cümlədən andiçmə mərasiminin hazırlanması ilə bağlıdır. O vaxt Bakı Şəhər İcra Ha-

kimiyəti başçısı vəzifəsinə təzə təyin edilmiş Rafael Allahverdiyevlə birgə içəri daxil oldu. Heydər Əliyev kabinetinin mərkəzində durub hamıyla bir-bir salamlaşdı.

Rafael Allahverdiyev məni təqdim etdi:

- Elbay Qasımzadə, Bakının baş memarı.

Heydər Əliyev gülümsəyib salamlaşdı:

- Mən onu tanıyıram. Birgə çox işlər görmüşük.

Bizim son görüşümüzün 10 ildən çox keçməsi də, Heydər Əliyevin yadımdadır. Fəxr edirəm ki, Heydər Əliyevin ilk andiçmə mərasimində başlanmışdır. Heydər Əliyev düz sərhəddə yeni müasir qəsəbənin tikilməsi qərarına gəlmişdi. Və o, layihə üzərində çalışmaq şərfi də mənə qismət olmuşdu.

Layihə ilə tanış olanda Heydər Əliyev artıq Azərbaycanın rəhbərliyində deyildi. Moskvada çalşırdı. Və çox güman ki, onun təkid etməsi saydı, bu layihə də həyata keçməyə cəhd idi. Lakin Heydər Əliyev hələ 80-ci illərin əvvəlində sonradan baş verəcək facələrin, təcavüzü görəcək tikintinin başlanması ömrünü verdi. Yeni Sədərək qəsəbəsi inşa olundu. Mühəribə zamanı ermənilər onu minomyot atəşi ilə dağıtdılar. Lakin sonradan qəsəbə bərpa olundu və bu gün də Heydər Əliyevin uzaqgörənliyinin əyani abidəsidir.

Heydər Əliyevin sənətkarlımizə olan münasibəti hamıya bəllidir. Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov və başqaları onun təşəbbüsü ilə SSRİ-nin ali mükafatı - Sosialist Əməyi Qəhrəmanı "Qızıl Ulduz"la təltif olunmuşdular. SSRİ məkanında bu yüksək təltifə layiq görülmüş yeganə memar azərbaycanlı Mikayıl Üsey-novun olduğu çoxları bilmir. Eyni zamanda SSR Xalq memarı fəxri adını almış ilk dörd nəfərdən biri də Mikayıl Üsey-nov olmuşdur. Bu, Azərbaycan memarlığına Heydər Əliyevin yüksək münasibətinin əyani sübutu idi.

Müstəqillik dövründə Ulu Öndərlə ilk görüşümüz 1993-cü ilin sentyabrında baş verdi. O vaxt mən Bakının baş memarı vəzifəsində çalışırdım. Prezident seçkiləri artıq keçirilmiş və xalq tərəfindən Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmişdi. Amma hələlik Milli Məclisin binasında otururdu.

Bir gün oradan zəng vurdular və saat 17:00-da Heydər Əliyevin qəbul otağında olmağımı bildirdilər. Qəbul otağında çoxlu insanlar var idi. Bəzilərinə tanıyırdım. Bölli oldu ki, müşavirə seçkidən sonra görək olacaq tədbirlərlə, o cümlədən andiçmə mərasiminin hazırlanması ilə bağlıdır. O vaxt Bakı Şəhər İcra Ha-

kimiyəti başçısı vəzifəsinə təzə təyin edilmiş Rafael Allahverdiyevlə birgə içəri daxil oldu. Heydər Əliyev kabinetinin mərkəzində durub hamıyla bir-bir salamlaşdı.

Rafael Allahverdiyev məni təqdim etdi:

- Elbay Qasımzadə, Bakının baş memarı.

Heydər Əliyev gülümsəyib salamlaşdı:

- Mən onu tanıyıram. Birgə çox işlər görmüşük.

Bizim son görüşümüzün 10 ildən çox keçməsi də, Heydər Əliyevin yadımdadır. Fəxr edirəm ki, Heydər Əliyevin ilk andiçmə mərasimində başlanmışdır. Heydər Əliyev düz sərhəddə yeni müasir qəsəbənin tikilməsi qərarına gəlmişdi. Və o, layihə üzərində çalışmaq şərfi də mənə qismət olmuşdu.

Layihə ilə tanış olanda Heydər Əliyev artıq Azərbaycanın rəhbərliyində deyildi. Moskvada çalşırdı. Və çox güman ki, onun təkid etməsi saydı, bu layihə də həyata keçməyə cəhd idi. Lakin Heydər Əliyev hələ 80-ci illərin əvvəlində sonradan baş verəcək facələrin, təcavüzü görəcək tikintinin başlanması ömrünü verdi. Yeni Sədərək qəsəbəsi inşa olundu. Mühəribə zamanı ermənilər onu minomyot atəşi ilə dağıtdılar. Lakin sonradan qəsəbə bərpa olundu və bu gün də Heydər Əliyevin uzaqgörənliyinin əyani abidəsidir.

Heydər Əliyevin sənətkarlımizə olan münasibəti hamıya bəllidir. Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov və başqaları onun təşəbbüsü ilə SSRİ-nin ali mükafatı - Sosialist Əməyi Qəhrəmanı "Qızıl Ulduz"la təltif olunmuşdular. SSRİ məkanında bu yüksək təltifə layiq görülmüş yeganə memar azərbaycanlı Mikayıl Üsey-novun olduğu çoxları bilmir. Eyni zamanda SSR Xalq memarı fəxri adını almış ilk dörd nəfərdən biri də Mikayıl Üsey-nov olmuşdur. Bu, Azərbaycan memarlığına Heydər Əliyevin yüksək münasibətinin əyani sübutu idi.

Müstəqillik dövründə Ulu Öndərlə ilk görüşümüz 1993-cü ilin sentyabrında baş verdi. O vaxt mən Bakının baş memarı vəzifəsində çalışırdım. Prezident seçkiləri artıq keçirilmiş və xalq tərəfindən Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmişdi. Amma hələlik Milli Məclisin binasında otururdu.

Bir gün oradan zəng vurdular və saat 17:00-da Heydər Əliyevin qəbul otağında olmağımı bildirdilər. Qəbul otağında çoxlu insanlar var idi. Bəzilərinə tanıyırdım. Bölli oldu ki, müşavirə seçkidən sonra görək olacaq tədbirlərlə, o cümlədən andiçmə mərasiminin hazırlanması ilə bağlıdır. O vaxt Bakı Şəhər İcra Ha-

kimiyəti başçısı vəzifəsinə təzə təyin edilmiş Rafael Allahverdiyevlə birgə içəri daxil oldu. Heydər Əliyev kabinetinin mərkəzində durub hamıyla bir-bir salamlaşdı.

Rafael Allahverdiyev məni təqdim etdi:

- Elbay Qasımzadə, Bakının baş memarı.

Heydər Əliyev gülümsəyib salamlaşdı:

- Mən onu tanıyıram. Birgə çox işlər görmüşük.

Bizim son görüşümüzün 10 ildən çox keçməsi də, Heydər Əliyevin yadımdadır. Fəxr edirəm ki, Heydər Əliyevin ilk andiçmə mərasimində başlanmışdır. Heydər Əliyev düz sərhəddə yeni müasir qəsəbənin tikilməsi qərarına gəlmişdi. Və o, layihə üzərində çalışmaq şərfi də mənə qismət olmuşdu.

Layihə ilə tanış olanda Heydər Əliyev artıq Azərbaycanın rəhbərliyində deyildi. Moskvada çalşırdı. Və çox güman ki, onun təkid etməsi saydı, bu layihə də həyata keçməyə cəhd idi. Lakin Heydər Əliyev hələ 80-ci illərin əvvəlində sonradan baş verəcək facələrin, təcavüzü görəcək tikintinin başlanması ömrünü verdi. Yeni Sədərək qəsəbəsi inşa olundu. Mühəribə zamanı ermənilər onu minomyot atəşi ilə dağıtdılar. Lakin sonradan qəsəbə bərpa olundu və bu gün də Heydər Əliyevin uzaqgörənliyinin əyani abidəsidir.

Heydər Əliyevin sənətkarlımizə olan münasibəti hamıya bəllidir. Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov və başqaları onun təşəbbüsü ilə SSRİ-nin ali mükafatı - Sosialist Əməyi Qəhrəmanı "Qızıl Ulduz"la təltif olunmuşdular. SSRİ məkanında bu yüksək təltifə layiq görülmüş yeganə memar azərbaycanlı Mikayıl Üsey-novun olduğu çoxları bilmir. Eyni zamanda SSR Xalq memarı fəxri adını almış ilk dörd nəfərdən biri də Mikayıl Üsey-nov olmuşdur. Bu, Azərbaycan memarlığına Heydər Əliyevin yüksək münasibətinin əyani sübutu idi.

Müstəqillik dövründə Ulu Öndərlə ilk görüşümüz 1993-cü ilin sentyabrında baş verdi. O vaxt mən Bakının baş memarı vəzifəsində çalışırdım. Prezident seçkiləri artıq keçirilmiş və xalq tərəfindən Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmişdi. Amma hələlik Milli Məclisin binasında otururdu.

Bir gün oradan zəng vurdular və saat 17:00-da Heydər Əliyevin qəbul otağında olmağımı bildirdilər. Qəbul otağında çoxlu insanlar var idi. Bəzilərinə tanıyırdım. Bölli oldu ki, müşavirə seçkidən sonra görək olacaq tədbirlərlə, o cümlədən andiçmə mərasiminin hazırlanması ilə bağlıdır. O vaxt Bakı Şəhər İcra Ha-

kimiyəti başçısı vəzifəsinə təzə təyin edilmiş Rafael Allahverdiyevlə birgə içəri daxil oldu. Heydər Əliyev kabinetinin mərkəzində durub hamıyla bir-bir salamlaşdı.

Rafael Allahverdiyev məni təqdim etdi:

- Elbay QASIMZADƏ, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar

Müasir inkişaf mərhələsində olan dünyanın nizamı sürətlə dəyişməkdədir. Baş verən global proseslərlə yanaşı, həm də hər bir xalqın gələcək taleyi ilə bağlı məsələlər müəyyənləşməkdədir.

İndi artıq hər bir ölkənin gücü, qüdrəti, imkanları təkcə onun əhalisinin sayı, ərazisinin böyük-kiçikliyi ilə deyil, həm də liderlərinin fəaliyyəti, onların öz ölkəsinin daxili potensialının hərkətə gətirilməsi ilə müəyyənlənir. Bu mövqedən yanaşdıqda xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin bu tarixi dövrdə öz xalqı üçün kim olduğu barədə daha aydın fikir gəlmək olar.

XX əsrdə xalqımızın başına ağılaşmaz müsibətlər gəlmişdir. Azərbaycan xalqı sovet imperiyasının bütün dəhşətlərini görmüş, görkəmli, zəkalı insanların əksəriyyəti məhv edilmiş, böyük sayda əhali öz dogma ata-baba yurdlarından deportasiya olunmuş, onların əksəriyyəti yollarda, yeni, uyğunsuz şəraitdə həyatlarını itirmişdilər. Amma bununla yanaşı, Allah bizə həm də elm, incəsənət, ədəbiyyat sahəsində milli fəxətlər, görkəmli insanların yetişməsinə nəşib etmişdir. Allah bizə həm də Heydər Əliyev səviyyəsində görkəmli bir sərkərdəni, dahi bir insanı da yetirmişdir. Məhz belə bir liderin sayəsində Azərbaycan bir çox bələlərdən xilas olmuşdur.

Doğrudan da, bələlərdən xilas olmaq üçün hər zaman Heydər Əliyev kimi böyük bir şəxsiyyət, öz dövründə yer üzünün ən ağıllı, qətiyyətli, iradəli, bacarıqlı liderlərindən biri olduğunu təsdiq edir. Qabiliyyəti ilə hər zaman seçilən Ulu Öndər hələ uşaqlıqdan istedadlı, fərasətli, bacarıqlı, çalışqanlıq, ifadə etdiyi fikirlər, liderlik keyfiyyətləri ilə hamının diqqətini cəlb edib. Bunu mən dəfələrlə onun həmyaşılı olan ağsaqqal adamlardan eşitmişəm, yazılan xatirələrdən oxumuşam. Həmin ağsaqqallardan biri bir dəfə danışırdı ki, biz 9-10 yaşında müxtəlif oyunlar oynayırdıq. Heydər hər zaman başçı rolunda olurdu. Biz artıq buna adət etmişdik. Öz uşaqlığımızı diqqətlə qoruyurdu. Təsəvvür etdiyim qədər, tez-tez hansısa səlahiyyətli bir şəxs olub, ətrafımızdakı problemləri həll etmək istədiyindən danışırdı. Bu, bizi təəcüb-ləndirirdi. Naxçıvan şəhərindəki Pionerlər evində fəaliyyət göstərən dərəcələrdə o, hər zaman aparıcı rolda çıxış edirdi, istedadlı idi.

30 il ərzində özlərini talan edən düşmənin gözü qarşısında yeni şəhərlər, qəsəbələr yaranır, abidələr bərpə olunur.

Bunun bir çox səbəbləri var. Amma əsasından duran əməl odur ki, müasir Azərbaycanın memarı Heydər Əliyev olmuşdur!

Bu gün Şərqi Zəngəzürdə və Qarabağda aparılan böyükmiqyaslı işlər də xalqımızın mətinliyini, bacarığını göstərir.

30 il ərzində özlərini talan edən düşmənin gözü qarşısında yeni şəhərlər, qəsəbələr yaranır, abidələr bərpə olunur.

Bunun bir çox səbəbləri var. Amma əsasından duran əməl odur ki, müasir Azərbaycanın memarı Heydər Əliyev olmuşdur!

Bu gün Şərqi Zəngəzürdə və Qarabağda aparılan böyükmiqyaslı işlər də xalqımızın mətinliyini, bacarığını göstərir.

30 il ərzində özlərini talan edən düşmənin gözü qarşısında yeni şəhərlər, qəsəbələr yaranır, abidələr bərpə olunur.

Bunun bir çox səbəbləri var. Amma əsasından duran əməl odur ki, müasir Azərbaycanın memarı Heydər Əliyev olmuşdur!

Bu gün Şərqi Zəngəzürdə və Qarabağda aparılan böyükmiqyaslı işlər də xalqımızın mətinliyini, bacarığını göstərir.

30 il ərzində özlərini talan edən düşmənin gözü qarşısında yeni şəhərlər, qəsəbələr yaranır, abidələr bərpə olunur.

Bunun bir çox səbəbləri var. Amma əsasından duran əməl odur ki, müasir Azərbaycanın memarı Heydər Əliyev olmuşdur!

Bu gün Şərqi Zəngəzürdə və Qarabağda aparılan böyükmiqyaslı işlər də xalqımızın mətinliyini, bacarığını göstərir.

30 il ərzində özlərini talan edən düşmənin gözü qarşısında yeni şəhərlər, qəsəbələr yaranır, abidələr bərpə olunur.

Bunun bir çox səbəbləri var. Amma əsasından duran əməl odur ki, müasir Azərbaycanın memarı Heydər Əliyev olmuşdur!

Bu gün Şərqi Zəngəzürdə və Qarabağda aparılan böyükmiqyaslı işlər də xalqımızın mətinliyini, bacarığını göstərir.

30 il ərzində özlərini talan edən düşmənin gözü qarşısında yeni şəhərlər, qəsəbələr yaranır, abidələr bərpə olunur.

Bunun bir çox səbəbləri var. Amma əsasından duran əməl odur ki, müasir Azərbaycanın memarı Heydər Əliyev olmuşdur!

Bu gün Şərqi Zəngəzürdə və Qarabağda aparılan böyükmiqyaslı işlər də xalqımızın mətinliyini, bacarığını göstərir.

30 il ərzində özlərini talan edən düşmənin gözü qarşısında yeni şəhərlər, qəsəbələr yaranır, abidələr bərpə olunur.

Bunun bir çox səbəbləri var. Amma əsasından duran əməl odur ki, müasir Azərbaycanın memarı Heydər Əliyev olmuşdur!

Qüdrət rəmzi

burq) şəhərində yerləşən Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alarkən də öz bacarığı, biliyi ilə tez bir zamanda seçildi, diqqəti cəlb etdi, məktəbi əla qiymətlərlə bitirdi. Azərbaycana qayıdıb Dövlət Təhlükəsizlik Komitəsində işə başlarkən də hər zaman öz nümunəvi davranışı, insanpərvərliyi, dərin analitik təfəkkürü ilə böyük nüfuz qazandı. Milli süürün ölkəmizdə inkişaf etməsinə çalışan istedadlı insanları bir çox ciddi təhlükələrdən qorudu. Həmin orqanda ən yüksək vəzifəyə qədər yüksəldi.

1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublikamızın rəhbəri seçildi və hər kəs dərhal böyük dəyişikliklərin baş verdiyinə şahidlik etdi. Qısa zamanda bir çox qanunsuzluqların qarşısı alındı, sosial problemlər həll olunmağa başlandı. Bütün məmurlar işlərinə daha məsuliyyətlə yanaşmaq məcburiyyətində qaldılar. Tezliklə mədəniyyət, sənaye, tikinti, kənd təsərrüfatı sahələrində böyükmiqyaslı, dünyaya səs salan islahatlar aparıldı. Bu gün Əhmədli, Günəşli kimi tanınan yeni bir şəhər boyda yaşayış massivləri yarandı, Bakının su təminatı xeyli yaxşılaşdı, SSRİ üçün nüfuzlu bir sənaye obyekti olan, bütün dünyaya səs salan Bakı Kondisionerlər zavodu tikildi, neft emalı ilə bağlı müasir tələblərə cavab verən yeni zavodlar işə salındı. Hər il gələcəkdə böyük bir hissəsi təhsil almaq üçün SSRİ-nin ən qabaqçıl ali məktəblərinə göndərilirdi. Qısa zamanda Azərbaycan kəndlərinin siması dəyişdi. Palıçın quruluşu evlərinə mişar daşlarından tikilmiş müasir tipli evlər əvəz etdi. Əhalinin məhkəmə qaydası xeyli yüksəldi. Ölkədə hər bir sahədə, eyni zamanda təhlükəsizlik orqanlarında milli kadrlar artırdı. Elmimiz sürətlə inkişaf etdi. Azərbaycanın bir sıra elmi mərkəzləri öz sahələrini üzrə SSRİ elm məkanının aparıcı təşkilatı oldu. Əhəliyə sənətinə əhəmiyyətli töhfələri ilə SSRİ-nin ən qabaqçıl ali məktəblərinə göndərilirdi. Qısa zamanda Azərbaycan kəndlərinin siması dəyişdi. Palıçın quruluşu evlərinə mişar daşlarından tikilmiş müasir tipli evlər əvəz etdi. Əhalinin məhkəmə qaydası xeyli yüksəldi. Ölkədə hər bir sahədə, eyni zamanda təhlükəsizlik orqanlarında milli kadrlar artırdı. Elmimiz sürətlə inkişaf etdi. Azərbaycanın bir sıra elmi mərkəzləri öz sahələrini üzrə SSRİ elm məkanının aparıcı təşkilatı oldu. Əhəliyə sənətinə əhəmiyyətli töhfələri ilə SSRİ-nin ən qabaqçıl ali məktəblərinə göndərilirdi. Qısa zamanda Azərbaycan kəndlərinin siması dəyişdi. Palıçın quruluşu evlərinə mişar daşlarından tikilmiş müasir tipli evlər əvəz etdi. Əhalinin məhkəmə qaydası xeyli yüksəldi. Ölkədə hər bir sahədə, eyni zamanda təhlükəsizlik orqanlarında milli kadrlar artırdı. Elmimiz sürətlə inkişaf etdi. Azərbaycanın bir sıra elmi mərkəzləri öz sahələrini üzrə SSRİ elm məkanının aparıcı təşkilatı oldu. Əhəliyə sənətinə əhəmiyyətli töhfələri ilə SSRİ-nin ən qabaqçıl ali məktəblərinə göndərilirdi. Qısa zamanda Azərbaycan kəndlərinin siması dəyişdi. Palıçın quruluşu evlərinə mişar daşlarından tikilmiş müasir tipli evlər əvəz etdi. Əhalinin məhkəmə qaydası xeyli yüksəldi. Ölkədə hər bir sahədə, eyni zamanda təhlükəsizlik orqanlarında milli kadrlar artırdı. Elmimiz sürətlə inkişaf etdi. Azərbaycanın bir sıra elmi mərkəzləri öz sahələrini üzrə SSRİ elm məkanının aparıcı təşkilatı oldu. Əhəliyə sənətinə əhəmiyyətli töhfələri ilə SSRİ-nin ən qabaqçıl ali məktəblərinə göndərilirdi. Qısa zamanda Azərbaycan kəndlərinin siması dəyişdi. Palıçın quruluşu evlərinə mişar daşlarından tikilmiş müasir tipli evlər əvəz etdi. Əhalinin məhkəmə qaydası xeyli yüksəldi. Ölkədə hər bir sahədə, eyni zamanda təhlükəsizlik orqanlarında milli kadrlar artırdı. Elmimiz sürətlə inkişaf etdi. Azərbaycanın bir sıra elmi mərkəzləri öz sahələrini üzrə SSRİ elm məkanının aparıcı təşkilatı oldu. Əhəliyə sənətinə əhəmiyyətli töhfələri ilə SSRİ-nin ən qabaqçıl ali məktəblərinə göndərilirdi. Qısa zamanda Azərbaycan kəndlərinin siması dəyişdi. Palıçın quruluşu evlərinə mişar daşlarından tikilmiş müasir tipli evlər əvəz etdi. Əhalinin məhkəmə qaydası xeyli yüksəldi. Ölkədə hər bir sahədə, eyni zamanda təhlükəsizlik orqanlarında milli kadrlar artırdı. Elmimiz sürətlə inkişaf etdi. Azərbaycanın bir sıra elmi mərkəzləri öz sahələrini üzrə SSRİ elm məkanının aparıcı təşkilatı oldu. Əhəliyə sənətinə əhəmiyyətli töhfələri ilə SSRİ-nin ən qabaqçıl ali məktəblərinə göndərilirdi. Qısa zamanda Azərbaycan kəndlərinin siması dəyişdi. Palıçın quruluşu evlərinə mişar daşlarından tikilmiş müasir tipli evlər əvəz etdi. Əhalinin məhkəmə qaydası xeyli yüksəldi. Ölkədə hər bir sahədə, eyni zamanda təhlükəsizlik orqanlarında milli kadrlar artırdı. Elmimiz sürətlə inkişaf etdi. Azərbaycanın bir sıra elmi mərkəzləri öz sahələrini üzrə SSRİ elm məkanının aparıcı təşkilatı oldu. Əhəliyə sənətinə əhəmiyyətli töhfələri ilə SSRİ-nin ən qabaqçıl ali məktəblərinə göndərilirdi. Qısa zamanda Azərbaycan kəndlərinin siması dəyişdi. Palıçın quruluşu evlərinə mişar daşlarından tikilmiş müasir tipli evlər əvəz etdi. Əhalinin məhkəmə qaydası xeyli yüksəldi. Ölkədə hər bir sahədə, eyni zamanda təhlükəsizlik orqanlarında milli kadrlar artırdı. Elmimiz sürətlə inkişaf etdi. Azərbaycanın bir sıra elmi mərkəzləri öz sahələrini üzrə SSRİ elm məkanının aparıcı təşkilatı oldu. Əhəliyə sənətinə əhəmiyyətli töhfələri ilə SSRİ-nin ən qabaqçıl ali məktəblərinə göndərilirdi. Qısa zamanda Azərbaycan kəndlərinin siması dəyişdi. Palıçın quruluşu evlərinə mişar daşlarından tikilmiş müasir tipli evlər əvəz etdi. Əhalinin məhkəmə qaydası xeyli yüksəldi. Ölkədə hər bir sahədə, eyni zamanda təhlükəsizlik orqanlarında milli kadrlar art



"Dəmir yumruq" qisası qətiyyətlə alır

Məğlub Hayastanın istənilən təxribatına cavabımız daha sərt və amansız olacaq

Əvvəlki 1-ci səh.

İlham Əliyev baş vermiş insidenti Hayastanın məqsədyönlü şəkildə törətdiyi təxribat adlandırdı

Ancaq görünən odur ki, Hayastan hələ də müharibədən öncə savaş başlayacağı təqdirdə ona "dəstək" olacaqları vədini verib, döyüşlər zamanı konardan "boylan" havadarlarının fikirlərinə inanaraq təxribatlarından əl çəkmir. Hər dəfə də "dəmir yumruq"dan ağır zərbə alıb geri çəkildikdən sonra şərhə bəhtənə başlayır.

Elə aprelin 11-də törətdikləri növbəti təxribat da eyni sənarinin davamıdır. Belə ki, həmin gün saat 16:20 radələrində Hayastan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbuüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutublar. Daha sonra qarşı tərəf minaatən və iriçaplı silahlardan da istifadə etməklə mövqələrimizi atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqələri susdurulub. Təxribatın qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zəvub Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olublar. Ruhları şad olsun!

Hayastanın təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkər həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin "dəmir yumruq" hor zamanı kimi şəhidlərimizin qanı yerdə qoymayıb. Görülən cavab tədbirləri zamanı Hayastan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki veriblər. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Bıyar Osmanini qəbul edən Prezident İlham Əliyev diplomatı təxribatla bağlı məlumatlandıraraq deyib ki, bu, Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır.

İlham Əliyev Hayastanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini də diqqətə çatdırıb. Bu baxımdan dövlət başçısı Azərbaycanın Qarabağ iqtisadi regionun-

dan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərə çıxış etdiyini vurğulayıb və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini deyib. Həmçinin bildirib ki, onlar Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət ediləblər.

Hayların qanunsuz silah daşımalarının qarşısı alınır

Hazırda Ermənistan sonu görünməyən tənəzzül dövrünü yaşayır. İqtisadiyyatı tamamilə çökmüş işğalçı ölkənin hökuməti əhəlinin sosial vəziyyətini düzəltmək və sosial müdafiə layihələrini həyata keçirmək iqtidarında deyil.

Hökumət xalqın diqqətini bu proseslərdən yayındırmaqdan ötrü Qarabağ və Şərqi Zəngəzurd müxtəlif istiqamətli təxribatlar törədib. Demək olar ki, hər gün Rusiya sülhməramlılarının müvafiq qəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri mövqələrimizi atəşə tutub. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, revanşistlər əməllərindən əl çəkmirdilər. Hələ, üstəlik, rus sülhməramlılarının müvafiq qəti yerləşdikləri ərazilərimizdən silah-sursat da daşıyırdılar. Martin 30-da müzəffər Azərbaycan Ordusu Qarabağdakı qeyri-qanuni silahlı dəstələrin qanunsuz hərbi təyinatlı daşımalarının qarşısını almaqla Hayastana növbəti ağır zərbə vurdu. Belə ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Çağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədböyü geniş sahələr nəzarətə götürüldü. Bundan sonra Hayastanın cinayətkar ordusunun tör-töküntüsü hansısa torpaq yolla da silah-sursat, hərbi təyinatlı texnikaların daşınması həyata keçirə bilmədi.

Çağazur və Zabux kəndləri arasındakı bir sıra strateji əhəmiyyətli yüksəkliklərin azad olunması Azərbaycan Ordusuna olverişli imkanlar yaratdı. Bu ilk növbədə həmin strateji ərazilərimizdən düşmənin istənilən hərəkətini müşahidə altında saxlamağa imkan verir.

Vəhşilərə qonşu olduğumuzla görə hər cür təxribata hazır olmalıyıq

Bu gün Hayastan çox yaxşı anlayır ki, Azərbaycan regionda ən güclü orduya malik ölkədir. Silahlı Qüvvələrimizin is-

tər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan regionda nümunəvi dövlət olaraq qəbul edilir.

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində bu gün Azərbaycan Ordusu çevik, peşəkər və müasir tələblərə cavab verən bilən güclü ordu kimi formalaşmış. İkinci Qarabağ müharibəsindəki böyük Zəfərdən sonra isə ordunun daha da modernləşməsi istiqamətində real addımlar atılıb. Azərbaycan istərsə öz torpaqlarında antiterror əməliyyatları həyata keçirə bilər. Buna haqqı da çatır.

Lakin mövcud realıq və proseslərin gedişindən belə nəticəyə gələ bilirik ki, Hayastan kimi təcavüzkar, işğalçı, terrorçu və vəhşi bir ölkə ilə qonşu olduğumuz müddətdə Azərbaycan hər cür təxribata hazır olmalıdır.

Düşməni əsrlər boyu tanıyıyıq. 30 il ərzində Qarabağdakı bütün mənəvi-dini abidələrimizi məhv edib, onların tarixdən izlərini silməyə çalışıblar. Bu azmış kimi, Avropa Parlamenti Azərbaycanın əleyhinə qərəzli, iftira dolu qətnamə qəbul edərək, guya, ölkəmiz Qarabağda ermənilərə məxsus mənəvi irs məhv edibmiş. Dünya 3 ilə yaxındır ki, erməni barbarlığına şahidlik edir. Amma təəssüflər olsun ki, AP tərsinə "qətnamə"lər hazırlayır.

Yeni bütün bunlar erməni hiyləgərliyinin, iyrənc xislətinin növbəti təzahürüdür. Azərbaycan Prezidenti məğlub olub diz çökən ölkəyə hər dəfə qurtuluş yolu göstərir, qlobal layihələrə qoşulmaq təklifi irəli sürür, lakin Hayastan öz çirkin niyyətindən əl çəkmir. Guya, bu ölkə sülh müqaviləsi, səhədlərin müəyyənləşdirilməsi prosesini qəsdən uzadıb vaxt udmağa çalışır. Hadisələr göstərir ki, Ermənistan etdiyi bu əməllərlə ancaq özünə ziyan vurur.

Müzəffər sərkərdə kimi martın 18-də Talış kəndində çıxış edərkən Hayastana çox sort xəbərdarlıq edən İlham Əliyev bəyan etdi ki, "dəmir yumruq" yerindədir. Əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Hayastan daha da peşman olacaq. Çünki "dəmir yumruq"un növbəti zərbəsi daha sərt və amansız olacaq. Məğlub Ermənistan bundan sonra nə qədər pulsu silah-sursatla təmin edilərsə də, arsenalını güclü texnika ilə zənginləşdirərsə də, erməni əsgəri yüksək döyüş ruhu Azərbaycan əsgərinin qarşısına çıxmağa cürət etməyəcək.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Hayastan sülhdən yayınır

Bu ölkənin istənilən məkrli oyunu Azərbaycanın yaratdığı realıqı dəyişə bilməyəcək

Havadarlarına arxalanan Hayastan hər dəfə məğlub olmasına, törətdiyi təxribatların cavabını misli ilə almamasına baxmayaraq, öz məkrli niyyətindən, işğalçı siyasətindən əl çəkmək istəmir.

Aprelin 11-də də Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki döyüş mövqelərini müxtəlif çaplı silahlardan və minaatlardan istifadə etməklə intensiv atəşə tutdular. Amma hərbi qulluqçularımızın sayıqlığı nəticəsində düşmənin təxribatının qarşısı qətiyyətlə alındı. Beləliklə, bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri xeyli sayda itki verdilər. Təxribatın qarşısını alarkən ordumuzun üç hərbi qulluqçusu şəhadətə yüksəldi.

Hayastan hələ də anlamır ki, belə təxribatlar törətməklə, müxtəlif yollara əl atmaqla vaxt qazanmaq mümkün deyil. Əksinə, itirən elə özləri olur. Azərbaycanla sülh müqaviləsini qısa zamanda imzalamaq hom Ermənistan üçün, həm də regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün vacibdir. Bu baxımdan hər dəfə özünə arxa-dayaq axtaran Ermənistan tutduğu bu yoldan əl çəkməli və sülh danışıqlarının sürətlənməsində daha maraqlı olmalıdır. Əks təqdirdə itirə-itirə gedəcək.

Təxribatlarla görə Hayastanı həvəsləndirənlər məsuliyyət daşıyırlar

Azərbaycanın Ermənistanla şərti sərhədinin Laçın hissəsində təxribatların baş verə biləcəyini və buna hazırlıqlar getdiyini iki həftə əvvəl bildirdiyini deyən Milli Məclisin deputatı Sahib Aliyev bu təxribatların arxasında birmənalı şəkildə Ermənistan rəhbərliyinin durduğunu qeyd edib. Təxribatlarla görə təkə Əhayastan rəhbərliyi deyil, onu həvəsləndirənlər də məsuliyyət daşıyırlar.

S.Aliyev vurğulayıb ki, orada axıdılan qanlı təxribatları törədənlərin vicdanına yazılmalıdır: "Səhbət o ölkələrdən gedir ki, onlar regionda gərginliyin qorunub saxlanmasını burada özünün hərbi mövqədlərini uzunmüddətli təminatı kimi görən dövlətdən daha çox canfəşanlıq edir və Ermənistanı təxribat törətməyə



sonra ilk növbədə əsasən hərbiçilərdən ibarət tərkibi ilə bağlı suallar meydana çıxarır. Daha sonra qeyri-adekvat davranışları, o cümlədən Ermənistanın davamlı və təhrikədiçi formada atəşkəsi pozması, Aİ missiyasının isə bu insidentləri qeydə alıb münasibət bildirməməsi avropalıların xoş olmayan niyyətini bir daha ortaya qoydu.

B.Məhərrəmov bildirib ki, 44 günlük savaşda, habelə sonrakı müddət ərzində həyata keçirilən cəza tədbirləri zamanı qorxaqcasına qabağımdan qaçan fərarli Ermənistan Avropa İttifaqı hərbiçilərinin bölgəyə gəlişindən sonra özünü Qərbin çotiri altında proteksiya olunmuş hesab edərək aqressiv davranışlarını artırmağa başlayıb: "Heç şübhəsiz ki, Laçın istiqamətində yaşanan gərginliyin səbəblərindən biri Avropa İttifaqının təxribatçı missiyasının Ermənistanında olması, habelə İrəvanın bu missiyanın davamlı şəkildə qeyri-adekvat mövqə sərğiləməsindən cəsarətlənməsidir. Lakin haylar unutmamalıdır ki, cənab İlham Əliyevin Şuşadan da bəyan etdiyi kimi, heç kim onları xilas etməyəcək. 44 günlük müharibədə və sonrakı dövrdə heç kəsin köməyi onları alqaldıçı məğlubiyətdən qurtara bilmədiyi kimi, təxribatçı missiya da bölgədə Azərbaycanın yaratdığı realıqı dəyişə bilməyəcək".

vadar edirlər. Bu ölkələr nə qədər paradoksal görünsə də, az qala bütün məsələlərdə bir-birinə rəqib kimi baxan, Azərbaycanla gəldikdə isə eyni mövqədən çıxış edən Fransa Avropası ilə fars şovinizminin tuğyan etdiyi İrandır".

Deputat qeyd edib ki, təxribatın Paşinyan hakimiyyətində daha çox quzğun kimi tanınan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfərindən dərhal sonra baş verməsində də bir məntiq var. Məhz İrəvan Ermənistanı revanşizmə həvəsləndirən təxribatçı hərəkətləri, açıqlamaları, eyni zamanda Avropa İttifaqı missiyasının qonşu ölkədəki rəhbəri Markos Ritterin həddini aşan, düşüncəsiz fikirləri realıq hissi heç də güclü olmayan rəsmi İrəvanı növbəti dəfə belə təxribatlarla vadar etdi. "Bu təxribatların qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbiçilərimizə Tanrıdan rəhmət, doğmalarına səbir diləyirəm. Yaralılarımızın tezliklə sağalmalarını arzulayıram. Əminəm ki, Azərbaycan Ordusu bu təxribatların cavabını artıqlaması ilə verəcək, qarşı tərəfə bunun bədəlini necə lazımdırsa ödətəcək. Məsələ, sadəcə, indiki itkiləri bitməyəcək", - deyə deputat əlavə edib.

Aİ missiyasının qeyri-adekvat mövqeyi İrəvanı "cəsarətləndirir"

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, Ermənistanın Laçın rayonu istiqamətində mövqələrimizi atəşə tutması, səhəd və yaralıların olması İrəvanın davamlı sülh, o cümlədən regionda əməkdaşlıq mühitinin qurulmasını istəmədiyi, əksinə hələ də revanşist və təcavüzkar niyyətəldə olduğunu göstərir.

Prezident İlham Əliyevin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində Avropa İttifaqının missiyasının bölgəyə gəlişinin gərginliyi daha da artıracağını bəyan etdiyini xatırladan deputat vurğulayıb ki, missiya regiona gəldikdən

Hayastanda əsgər anaları etiraz edirlər

"Bizim övladlarımızın başqa ölkənin torpağında nə işləri var?!"

Hayastan ordusunda korrupsiya, rüşvətxorluq, özbaşınalıq geniş vüsrət alıb. Ümumiyyətlə, cəmiyyətdə olan neqativ tendensiyalar ordudan da yan keçməyib. Artıq erməni ordusu maddi-texniki, şəxsi həyətə təminat baxımından əvvəlki dövrlərlə müqayisədə indi daha ciddi çətinliklər yaşayır.

Hayastanda belə bir fikir hakimdir ki, orduda zabitlər əsgərlərə vətənin müdafiəçiləri kimi deyil, şəxsi varlanmalarını təmin edən obyekt kimi baxırlar. O da vurğulan ki, Hayastan Müdafiə Nazirliyi heç də bütün insidentlər haqda məlumat vermir, bəzi hallar naməlum olaraq qalır. Paşinyan hakimiyyəti üçün ciddi problemə çevrilən məsələlərdən biri də qeyri-döyüş şəraitində həyatını itirən əsgərlərə bağlıdır. Belə əsgərlərin valideynləri hakimiyyətin bu məsələyə etinasızlığından cana doydularını bildirir və ölkə rəhbərliyinin indiyə qədər onları aldatdıqlarını bəyan edirlər.

Bu günlərdə Şirək bölgəsindən olan hərbi məbusların qohumları Gümrü-Bavraya yolunu bağlayıblar. Onlar Bakıda cəza çəkən oğullarının ölkəyə qaytarılmasını tələb ediblər. Məbusların yaxınları bəyan ediblər ki, baş nazir Nikol Paşinyan 2 ildir onları aldadır: "Baş nazir oğullarımızı qaytarılması üçün hər şeyin edildiyini desə də, bu günə qədər heç bir nəticə yoxdur. Artıq hökumət və ya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlərə ehtiyacımız yoxdur. Bizə oğullarımızın sağ-

salamat olması lazımdır. Biz onlarla vidoəbağlantı vasitəsilə danışıq və görüşürük ki, 30 yaşlı oğlanlar 40-50 yaşlı kimi görünür. Biz daha gözəyə bilmərik. Ümumiyyətlə, bizim övladlarımız başqa ölkənin torpağında nə işləri var? 30 ildir heç nədən uşaqlarımız qırırlar".

Hayastan mediası isə xidmət zamanı intihar edən, qaçan hərbiçilərin ailələrinə təziyyət olduğunu bildirir. Önlərlə aid qeydiyyat kitabçaları, şəxsi gündəliklərin yoxa çıxması da adi halə çevrilib. Hesab edilir ki, hakimiyyəti bu addımı atmağa Hayastan ordusu haqqında bir çox həqiqətlərin üzə çıxma bilmək xofu vadar edir. Rəhbərlik orduya korrupsiya mənbəyi kimi baxdığından hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji, maddi və fiziki vəziyyəti öten illərə nisbətən daha da pisləşir.

Döyüş itkilərindən əlavə, Hayastan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədənkənar halların sayı dəfələrlə artıb. Komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları hələ də davam etməkdədir.

Eyni zamanda o da məlum olub ki, Hayastandan gənclərin başqa ölkələrə gedib, geri qayıtmamaları özünü silahlı qüvvələrə çağırışda göstərir. Əslində, çoxdan məlum idi ki, cəbhə və sərhəd xəttində hakimiyyət mülki əhali ilə müqavilə bağlayır və onları döyüş postunda yerləşdirir. Amma artıq bu da kara gəlir. Reallıq odur

ki, bu gün Hayastanda silah daşıyacaq əsgər və zabit çatışmır. O da məlum həqiqətdir ki, bütün dünyada tələbələr cəmiyyətin intellektual sərvoiti sayılır və onlar cəmiyyəti gələcəkdə idarə və təmsil edənlər sayılırlar. Amma Hayastan hakimiyyəti indi tələbələrə döyüş bölgəsinə göndərməklə onları yarırsız bir qüvvəyə çevirir. Bu isə iqtidara qarşı böyük bir etirazın yaranmasına səbəb olur.

Bu, bir daha təsdiqləyir ki, Hayastan iflasa uğramış bir vəziyyətdədir. "4rd.am" nəşri hakimiyyət daxilindəki mənbəyə istinadən yazır ki, əslində, bu gün Hayastan hakimiyyətində qorxulu bir əhvali-ruhiyyə müshahidə olunur. Nəşrə informasiya ötürən mənbənin məlumatına görə, hərbi xidmətdə olmayan məmurların məsələsi də gündəmə gətirilib: "Məsələ odandır ki, yüksək vəzifəli şəxslərə hərbi xidmətdə olmayan nazirlər, onların müavinləri, şöbə müdirləri və digərlərinin siyahısı təqdim olunub. İnsanlar görürlər ki, hərbi xidmətdə getməyənələr daha yaxşı yerlərdə işləyirlər. Buna görə də noyin bahasına olursayolsun öz övladlarını orduya göndərməkdən imtina edirlər. Mənbəmizin məlumatına görə, 2018-ci ildə bu məsələdə ciddi dəyişikliklər gözlənilir. Hazırda Yerevanda dəhşətli təşviş müşahidə olunur".

Bütün bunlar növbəti dəfə təsdiq edir ki, məğlub Hayastan ordusunun çöküşü sürətlə davam edir.

Elçin CƏFƏROV, "Azərbaycan"

Təxribat nəticəsində yaralanmış hərbi qulluqçularımız tibbi müəssisəyə təxliyə edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatla əlaqədar yeni məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin yaydığı məlumatda aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbuüz mövqelərini minaatlardan da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutduğunu bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınmış, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkər həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunub.


ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz!

Şəhidlərimiz son mənzilə yola salındılar

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Diğ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbuüz mövqelərini minaatan və iri

çaplı silahlardan istifadə etməklə atəşə tutublar. Hərbi qulluqlarımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı

qüvvələrinin bölmələri xeyli sayda itki veriblər. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olublar.



Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalov Abşer

on rayonunun Saray qəsəbəsində son mənzilə yola salınıb. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, Müdafiə Nazir-

liyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndə-

ləri iştirak ediblər. Şəhidin cənazəsi Saray qəsəbəsində yerləşən Şəhidlər qəbiristanlığında torpağa tapşırılıb.



Təxribat nəticəsində şəhid olan Ağstafa rayon sakini, 1994-cü il təvəllüdü Həsənov Elşad Qabil oğlu

son mənzilə yola salınıb. Ağstafa şəhər Şəhidlər xiyabanında izdihamlı keçən dəfn mərasimində Müdafiə

Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.

timaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.



Düşmənin Gorus rayonunun Diğ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan Tağıyev Səbuhi Gündüz oğlunun nəşi Naxçıvana götürülüb.

Qəhrəman şəhidimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra ailəsinin yaşadığı Şahbuz rayonunun Badamlı qəsəbəsinə yola salınıb.

Qarşılanma mərasimində dövlət, hökumət və ictimaiyyət nümayəndələri, eləcə də şəhidin ailə üzvləri iştirak ediblər. Şəhidimizin nəşi Badamlı qəsəbəsində torpağa tapşırılıb.

Səbuhi Tağıyev 1998-ci ildə Şahbuz rayonunun Şada kəndində anadan olub. Ailəsi Badamlı qəsəbəsində yaşayır.


AZƏRTAC

YAP-ın "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirləri davam edir

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir.



Tədbirlər planı çərçivəsində aprelin 12-də partiyanın Nəsimi rayon təşkilatında Veteranlar Şurasının üzvləri ilə gənclərin görüşü keçirilib. Görüşdə YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, YAP Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva, YAP Veteranlar Şurasının üzvü, fizika elmləri doktoru, professor Adilə Abasova çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışılıb, zəngin dövlətçilik irsindən və əbədiyaşar ideyalarından söhbət açılıb.



Sonda gənclərin çoxsaylı sualları cavablandırılıb. Bundan başqa, tədbirlər planına uyğun olaraq aprelin 12-də YAP Ağdam Rayon Təşki-

latı tərəfindən gənc partiya fəalları iştirakı ilə Şəhidlər Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.

Dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri davam edir.



İnstitutun əməkdaşlarının növbəti səfəri Masallı rayonuna olub. Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Rektor vurğulayıb ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilib.

Tədbirdə çıxış edənlər ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində atılan məqsədyönlü addımlar barədə məlumat veriblər. Azərbaycan İlahiyyat İnstitutunun qarşısında mühüm vəzifələrin dayandığını xüsusilə diqqətə çatdırıblar.

A.Şirinov daha sonra deyib ki, ölkəmizdə dinlərarası və məzhəblərarası sabitliyi pozmağa çalışan xarici qüvvələr bilməlidirlər ki, xalqımız belə təhdidlərə qarşı hər zaman birlikdə mübarizə aparacaq.

Aİİ-nin rektoru Aqil Şirinov müasir Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Bu sahədə Ulu Öndər Heydər Əliyev tərəfindən

yaradılan müdrik siyasi-mənəvi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rektor vurğulayıb ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilib.

Aİİ-nin rektoru Aqil Şirinov müasir Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Bu sahədə Ulu Öndər Heydər Əliyev tərəfindən

yaradılan müdrik siyasi-mənəvi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rektor vurğulayıb ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilib.

"Azərbaycan"

Tank bölmələrinin döyüş hazırlığı artırılır

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, eləcə də şerti düşmən hədəflərinin yerindən və hərə-kətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Döyüş hazırlığının yüksək səviyyədə saxlanması

və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Laçın rayonunda çoban piyada əleyhinə minaya düşüb

Aprelin 12-də Laçın rayonunun Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2001-ci

il təvəllüdü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.

Ukrayna ilə Rusiya arasındakı sülhün qarantı Türkiyədir

Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankaranın fəal səyləri ilə konkret irəliləyişə nail olmaq mümkündür



Əvvəlki 1-ci səh.

Müharibə fonunda böhran daha da kəskinləşib

Türkiyə liderinin sözlərinə görə, koronavirus pandemiyası bütün dünyaya səhiyyə sisteminin və dövlət idarəçiliyinin zəifliyini nümayiş etdirib, ziddiyyətləri və problemləri dərinləşdirib. Ukraynadakı müharibə fonunda isə böhran daha da pisləşib.

Ərdoğan qeyd edib ki, Türkiyənin səyləri, habelə Rusiya Federasiyası və Ukrayna ilə fəal təmasları sayəsində sülh perspektivləri hələ də gündəmdədir. Ankaranın fəal səyləri sayəsində konkret irəliləyişə nail olmaq mümkündür. Bunun bariz sübutu əsirlərin mübadiləsi və taxıl sövdələşməsidir.

Siyasətçi daha sonra bildirib ki, Türkiyə effektiv diplomatiyanı davam etdirir və bu bir çox yerlərdə, o cümlədən Liviyə və Qarabağda real nəticələr əldə etməyə imkan verir.

Türkiyə yolunda atılan hər yeni addımın böyük çətinliklə başa gəldiyini vurğulayan R.T.Ərdoğanın fikrincə, 100 yaşlı Cümhuriyyət lazım gələrsə yerlərdə vəziyyəti dəyişməyə qadirdir. Bunun çoxlu nümunələri var: "Şərqi Aralıq dənizindən tutmuş Türkiyənin cənub sərhədləri yaxınlığında, Qara dənizdən Qafqaza qədər..."

Ankaranın BMT-də islahatlarla bağlı çağırışı getdikcə böyük dəstək qazanır

Dövlət başçısı həmçinin diqqəti son onilliklərdə qazanılmış uğurlara, o cümlədən müdafiə kompleksini, nəqliyyat və infrastruktur sahələrində əldə olunan nailiyyətlərə yönəldib. Ərdoğanın vurğuladığı kimi, müasir Türkiyə özü yerli təyyarə və avtomobil istehsal edir. Bu günlərdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin flagmanı olan "TCG Anadolu" desant gəmisi istifadəyə verilib və onun göyərtdə ölkədə istehsal olunan "Qızıl alma" pilotsuz dö-

yüş təyyarələri və "Bayraktar TB-3" pilotsuz uçuş aparatları yerləşdirilib: "Bütün bunlar stereotipləri sındıraraq Türkiyəni fərqli qəbul etməyə məcbur etməklə əldə olunub. Bizim edə bildiyimiz əsas inqilab insanların şüurunda baş verib".

Türkiyə Prezidenti qeyd edib ki, Ankaranın BMT strukturunda islahatlarla bağlı çağırışı dünyada getdikcə daha çox əksini tapır. Belə ki, Ankaranın təşəbbüsləri sayəsində Türk Dövlətləri Təşkilatının yaradılması ilə bağlı strateji təşəbbüs həyata keçirilib: "Biz xaricdən icazə almadan İslam dünyasında həmrəyliyi artırmağa çalışırıq. Qərbi dünyası ilə dialoqumuz ölkəmizin hüquq və maraqlarını müdafiə etmək əzminə əsaslanır. İnvestisiyaları, iş yerlərini, istehsalı və ixracı artırmaqla, xarici ticarət kəsimini azaltmaqla Türkiyənin iqtisadi rifahı istiqamətində kursumuzu davam etdirəcəyik".

Dövlət başçısı iqtisadi məsələlərə toxunaraq bildirib ki, ÜDM-in artım tempi sayəsində yaxın 5 ildə Türkiyədə 6 milyon yeni iş yeri açılacaq, işsizlik səviyyəsi 7 faizə qədər azalacaq: "Biz qarşımızdakı illərdə iqtisadi artım tempini illik 5,5 faiz səviyyəsində saxlamağı planlaşdırırıq ki, bu da Türkiyənin ÜDM-ni ilk növbədə 1,5 trilyon dollara, gələcəkdə isə 2 trilyon dollara çatdırmağa imkan verəcək. Türkiyədə adambaşına düşən ÜDM 16 min dollara çatacaq və bu da son hədd deyil".

Rəcəb Tayyib Ərdoğan Ankarada çıxış zamanı bu ilin fevral ayında ölkədə baş verən təbii fəlakətlə bağlı bildirib ki, qarşımızdakı dövrdə ilkin prioritet baş verən zəlzələlər nəticəsində dağılmış şəhərləri bərpa etmək olacaq. Zəlzələnin yaşandığı vilayətlərdə 319 mini bir il ərzində olmaqla ümumilikdə 650 min yeni ev inşa ediləcək, risklərdən müdafiə ilə bağlı milli model əsasında 81 vilayət fəlakətə davamlı şəhərlərə çevriləcək.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Füzulidə şəhərsalma məsələləri üzrə işçi qrupun iclası keçirilib



Füzuli Beynəlxalq Hava Limanının inşabatı binasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda işğaldan azad edilmiş Füzuli şəhərində aparılan tikinti-quruculuq fəaliyyəti ilə əlaqədar layihələndirmə işləri, mərkəzi parkın layihələndirilməsi, "ağıllı kənd" konsepsiyası ilə bərpaulunan Dövlətyarlı kəndində aparılan tikinti-quruculuq işləri, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi, rayonda ilkin mərhələdə bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi və su təminatı, "Köndələnçay" su anbarının yenidən qurulması və digər məsələlər üzrə görülən işlər müzakirə olunub.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümətov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müavini Nüsrət Süleymanov, Qarabağ Dırçılış Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Homidov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə müdiri İlham Süleymanov, "Azərişiq" ASC-nin Texniki departamentinin direktoru Vüsal Qənbərov, "Azərsu" ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadır Kəngərli, "Meliorsiya və Su Təsərrüfatı" ASC-nin İdarəetmə və layihələndirmə departamentinin baş məsləhətçisi Elmar Orucov və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümətov çıxışında bildirib ki, son illərdə işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq istiqamətində böyük irəliləyişlər əldə edilib. Qarabağ və Şərqi Zəngəzurun şəhər, qəsəbə və kəndlərinin Böyük qayıdış həyata keçirilib. Bu prosesi sürətləndirmək, yaşayış məntəqələrinin gələcəkdə sakinlər üçün daha rahat etmək üçün işğaldan azad olunan torpaqlarımızda bu gün milli xüsusiyyətlər nəzərə alınmaqla, qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma və quruculuq işləri aparılır.

Çıxışlarda qeyd olunub ki, işçi qrupunun fevralın 16-da Ağdam şəhərində keçirilmiş iclasının nəticəsi protokollaşdırılaraq qrup üzvlərinə təqdim edilib. Həmin protokola əsasən Ağdam şəhərinin yol-küçə şəbəkəsinin 58,7 kilometr hissəsinin, eləcə də rayonu Xıdırılı, Kəngərli və



Sarcalı kəndlərinin yaşayış məntəqələrinin layihə-smeta sonuqlarına dair müvafiq ekspertiza rəyinin verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət ünvanlanıb.

Bildirilib ki, ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Qısa müddət ərzində ən yüksək beynəlxalq standartlara cavab verən hava limanı inşa edilərək istismara verilib, Zəfər yolunun tikintisi yekunlaşıb, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Həmçinin Özbəkistan tərəfindən inşa edilən orta məktəb binasının, Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılıq İnkişafı Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəlləsinin və s. obyektlərin tikintisi sürətlə davam etdirilib.

Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli rayonunun ərazi-planlama sonuqlarının hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb. Bu il martın 18-də Füzuli şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2022-2026-cı illərdə bərpaulunan yaşayış məntəqələri üzrə "ağıllı kənd" konsepsiyası ilə yenidən qurulacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiqlənib, Pirohmədli və Dədəli kəndlə-

rinin konsepsiyası hazırlanıb və həmin sonuqların qısa müddət ərzində təsdiq edilməsi təmin olunacaq. Dövlətyarlı kəndində tikinti işlərinin avqust ayında, Pirohmədli və Dədəli kəndlərində isə oktyabr ayında başlanılması planlaşdırılır. 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin - Qarğabazar, Cuvanlı, Qoçəhmədli, Qarakollu, Qaraxanbəyli, Horadiz və Mirzəcamallı kəndlərinin layihələndirilməsi nəzərdə tutulur.

Bərpaulunan yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində Füzuli şəhərində ümumi uzunluğu 87,55 kilometr olan yol-küçə şəbəkəsinin 18,46 kilometrlik hissəsi üzrə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib.

Yaşayış məntəqələrinin minalardan təmizlənməsi istiqamətində 2022-ci ildə 1536,8 hektar ərazi minalardan təmizlənilib. Cari ildə rayonda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 2620,9 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub. Cari ilin I rübü ərzində rayon üzrə 622,97 hektar (23,7%) ərazinin minalardan təmizlənməsi artıq həyata keçirilib.

Diqqətə çatdırılıb ki, Füzuli rayonunda 2026-cı ilədək ümumilikdə 5678 evin - 3352 fərdi yaşayış evinin və 2326 mənzil tikilərək istismara verilməsi nəzərdə tutulur. Ümumilikdə 2023-cü ildə 399, 2024-cü ildə 447, 2025-ci ildə 2317, 2026-cı ildə 2515

evin inşası həyata keçiriləcək. MİDA tərəfindən inşa olunan 846 mənzillik yaşayış kompleksinə 2024-cü ildə ilk əhali qrupu (2904 nəfər) köçürüləcək. Bütövlükdə tikiləcək evlərdə 21593 nəfər, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır.

Bundan əlavə, Füzuli rayonunda peşə liseyinin, mərkəzi xəstəxananın, mərkəzi parkın, inzibati binanın layihələndirmə işləri sürətlə davam etdirilib.

Sonra "İşğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə dair" tədbirlər planı, müvəqqəti yerləşdirilən kamplar, "Böyükbəhmənlü-Şuşa" və "Azadqaraqoyunlu-Ağdam" magistral qaz kəmərlərinin layihələndirilməsi, Füzuli rayonunda su anbarlarının və sənədləşdirici qurğularının layihələndirilməsi və tikilməsinin vəziyyəti, Mədəniyyət Nazirliyinin Qələbə parkı və Memorial parkının layihələndirilməsi bərdə müzakirələr aparılıb.

Müzakirələrdən sonra ərazidə aparılan bir sıra tikinti-bərpa işləri ilə tanışlıq olub. Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılıq İnkişafı Mərkəzinə, şəhərin mərkəzində tikilən çoxmənzilli binalara, həmçinin Özbəkistan tərəfindən inşa olunan 960 şagird yerlik orta məktəb binasında aparılan işlərə baxış keçirilib.

Vətəndaş cəmiyyəti nümayəndələri və ictimai fəallar ekoloji cinayətə və qanunsuz istismara etirazlarını davam etdirirlər

Azərbaycanlı ekofəallərin dinc aksiyası davam edir

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekofəallərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc etiraz aksiyası 122 gündür davam edir.

AZƏRTAC xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəalliyi müşahidə olunur. İştirakçılar səhər saatlarında hər zaman olduğu kimi, Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Ekofəallar və könüllü gənclər Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dil-

lərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan milləti təmin olunur. Ermənistan mətbuatında yayılan və etirazçıların, guya, Xankəndi-Laçın yolunu bağladığı və təminat avtomobillərini buraxmadığı ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.



Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingenti-

Rusiya sülhməramlılarına aid avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib



Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 122-ci günündə Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsis keçirlər.

AZƏRTAC xəbər verir ki, bu daqiqələrdə sülhməramlılara məxsus 1 minik, 25 yük avtomobili Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkət təmin edilib. Bu bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların, guya, Laçın-Xankəndi yolunu bağladığı və təminat avtomobillərini buraxmadığı ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.



İŞİMİZ, GÜZƏRANIMIZ

Avropanın iki ölkəsinə TAP vasitəsilə əlavə qaz tədarük olunacaq

2026-cı ildən etibarən Trans-Adriatik boru kəməri (TAP) ilə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql ediləcək ki, bunun 1 milyard kubmetri İtaliyaya, 200 milyon kubmetr isə Albaniyaya tədarük olunacaq. Trend bu barədə İtaliya mediasına istinadən xəbər verir.

Məlumatla görə, əlavə həcmi birinci partiyası 2026-cı ildən 2028-ci ilin dekabrına qədər, ikinci partiya isə 2026-cı ilin oktyabr ayından 2033-cü ilin sentyabr ayınadək tədarük olunacaq. Beləliklə, infrastrukturun ilk modernizasiyası 2025-ci ilin sonadək həyata keçiriləcək.

"Bu ilk 1,2 milyard kubmetrin bir milyardı İtaliyaya, yerdə qalan 200 milyon kubmetr isə Albaniyaya nəql olunacaq", - deyir İtaliya mediası xəbər verir.

TAP-ın ötürücülük qabiliyyəti yeni borular çəkmədən, yalnız Yunanıstan və Albaniyaya qazın kompressiya gücünü artırmaq hesabına və İtaliyada minimal müdaxilələrlə mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladı. "Cənub qaz dəhlizi"nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istisman başladıqdan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olub. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

ABŞ-nin Energetika Nazirliyi Azərbaycanda neft hasilatının proqnozlaşdırılan həcmi açıqlayıb

2023-cü ildə Azərbaycanda gündəlik 0,65 milyon barel neft hasil olunacağı gözlənilir. Trend bu barədə ABŞ Enerji İnformasiyası İdarəsinə (EIA) istinadən xəbər verir.



Beləliklə, ölkədə neft hasilatı üzrə proqnozlar əvvəlki hesablarla müqayisədə dəyişməz olaraq qalıb. EIA həcminin 2024-cü ildə Azərbaycanda neft hasilatı üzrə proqnozu dəyişməz olaraq saxlayıb.

Qeyd edək ki, 2022-ci ilin sonlarında Azərbaycanda neft hasilatı 32,6 milyon ton (kondensatla birgə) təşkil edib. İxrac edilən neft 26 milyon tondan çox olub ki, bu da 2021-ci ilə müqayisədə 4 faiz və ya təqribən 1,09 milyon ton azdır.

Bu il Azərbaycanda ümumilikdə 33,4 milyon ton neft hasil olunması planlaşdırılır.

44 günlük Vətən müharibəsindəki zəfərdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurdə başlayan bərpa işləri sırasında hava limanlarının tikintisi xüsusi əhəmiyyət kəsb edir.

İlk növbədə uçuş-enmə zolağı 3 kilometr, eni 60 metr və perronun sahəsi 60 min kvadratmetrə qədər olan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Sonra uçuş-enmə zolağı 3 kilometrə bərabər olan Zəngilan Hava Limanı inşa edildi. Üçüncü hava limanı isə Laçın rayonunda tikilir.

Füzuli və Zəngilan Hava limanlarının hər ikisinin açılışında dövlət başçısı İlham Əliyevlə yanaşı, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Həm də bu hava limanlarına ayaq basan ilk qonaq Rəcəb Tayyib Ərdoğan olub.

Laçın Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağına inşası nəzərdə tutulur. Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq aeroportun üstünlüyü həm də ondadır ki, o, Laçın şəhərinə 30, Kəlbəcəyə 60, Şuşaya isə 70 kilometr məsafədə yerləşir. Uçuş-enmə zolağı isə standart ölçülərə uyğun formada tikilir.

Digər iki hava limanında olduğu kimi, bu limana da bütün növ təyyarələr, o cümlədən ağır yük təyyarələri enə biləcək. Dünya tarixində bu cür çətin relyefli olan ərazilərdə belə ilk dəfə hava limanı tikilib. Çünki aeroportlar, adətən, düzənlik ərazilərdə tikilir. Amma Laçında düzənlik ərazi mövcud olmadığı üçün hava limanı yeganə münasib yer olan Ovçu kəndində inşa edilməyə başlayıb.

Prezident İlham Əliyev bu yaxınlarda Laçın rayonuna xüsusi nümayəndə təyin etdiyi Məsim Məmmədovu qəbul edərək sözügedən hava limanının çox çətin şəraitdə tikildiyini vurğuladı: "Biz vaxt itirmədən Laçın şəhərinin yenidən qurulması prosesinə start vərəq. Artıq iki ildən



İqtisadi güc

Yeni beynəlxalq hava limanları Azərbaycanın logistik və nəqliyyat mərkəzi kimi statusunu daha da möhkəmləndirəcək

çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələcək ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara verilməkdir.

Bos Qarabağ və Şərqi Zəngəzurdə bu hava limanları Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir? Ötən ilin yayında Prezident İlham Əliyev Laçın Hava Limanının təməlini qoyarkən bu sualı belə cavablandır

dırmışdı: "Bu hava limanlarının həm yüklər, həm səmisiylər, eyni zamanda hərbi təminat da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yarıdırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək".

Əlbəttə, həmin ərazilərdə yerləşən hərbi hissələrimizin təminat və təchizatının həyata keçirilməsi, qoşunlarımızın sürətli manevrinin təminatı baxımından hava limanlarının əhəmiyyəti kifayət qədər böyükdür. Hərbi əməliyyatlar baxımından isə Laçını xüsusi qeyd etməyə ehtiyac yoxdur. Çünki tarixi zəfərdən sonra da düşmənin dinc durmur, fürsət düşdükcə toxribatə əl atır. Ona görə də Hayastanla sərhəd olan Kəlbəcər və Laçına yaxın ərazilərdə hava limanının olması vacibdir. Onlar həmçinin savaşa istifadə olunan PUA-lar

və "Bayraktar TB-2" uçuş aparatlarının effektiv uçuş məsafəsini daha da genişləndirir. Çünki bu texnologiyaların effektiv idarə məsafəsi 150 kilometrdir.

Hər üç hava limanı yükdaşımaqlar, xüsusən də beynəlxalq yükdaşımaqlar üçün də çox səmərəlidir. İşğaldan azad edilmiş rayonların isə çox böyük sənaye potensialı var. Hava limanları vasitəsilə həmin ərazilərdə istehsal olunan sənaye məhsulları asanlıqla dünya bazarlarına çıxarıla bilər. Zəngilan Hava Limanı Zəngəzur dəhlizi üçün vacib şərt olduğu üçün bu istiqamətdə də yükdaşımaqlar zamanı xərclər azalacaq, vaxt itkisi azalacaq. Eləcə də üçüncü ölkə ərazisindən istifadə etməyə də gərək qalmayacaq.

Məlumdur ki, böyük zəfərdən sonra Qarabağ daxili və xarici turizm üçün böyük marağ kəsb etməyə başlayıb. Yeni hava limanlarının

Laçın, Kəlbəcər və Şuşaya yaxın olmaları turistlərin həmin ərazilərə təyyarə ilə səfər etmələrini şərtləndirəcək. Məsələn, çətin relyefli Şuşa, Kəlbəcər, Laçına getmək istəyənlər Azərbaycan vətəndaşına, yaxud xarici turistə təyyarə ilə uçuşa şərait yaradacaq ki, bu, həm də vaxta qənaət demək olacaq. Ümumiyyətlə, hər üç beynəlxalq hava limanı Şərqi Zəngəzur və Qarabağda turizmin inkişafına tökən verəcək. Bu, eyni zamanda regionu beynəlxalq aləmdə daha yaxşı tanıdacaq.

Bir sözlə, çətinliklərdən keçərək olar ki, Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları Azərbaycanın logistik və nəqliyyat mərkəzi kimi statusunu daha da möhkəmləndirəcək. Onların qısa bir müddətdə tikilməsi isə iqtisadi möcüzədir.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

Doğma yerlərə dönənlərin məşğulluğu da həll olunur

Azərbaycanda vətəndaşların sosial məsələləri daim dövlətin diqqətindədir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı durur.

Bu üzündə ölkəmizdə iqtisadi və sosial islahatlar paralel aparılır, o cümlədən iqtisadi inkişafın əhəlinin sosial müdafiəsinin yaxşılaşmasına xidmət etməsi təmin olunur. Son bir neçə ildə məaşlar, pensiyalar, təqaüdlər və digər sosial ödənişlərin dəfələrlə artması da bununla bağlıdır.

Ölkədə həyata keçirilən sosial siyasətə diqqət yetirdikdə görürük ki, dövlət çətin anlarda vətəndaşının yanında yer alır. Məsələn, 44 günlük Vətən müharibəsində evlərinə və obyektlərinə ziyan dəyən vətəndaşların problemləri dövlət vəsaiti hesabına həll edildi. Şəhid ailələrinin və müharibə əlilliklərinin güvənliyinin təminatı da bütünlüklə dövlətin üzərindədir. Dövlət bu kateqoriyadan olan insanların mənzil, iş və sağlamlıqla bağlı bütün problemlərinin həlli istiqamətində lazımı tədbirləri görür. Tərəddüd etmədən deyə bilərik ki, dünyanın heç bir yerində şəhid ailələrinə və müharibə əlilliklərinə ölkəmizdəki qədər güzəşt və imtiyazlar verilmir, qayğıkeşlik göstərilir.

Məlumdur ki, əhəlinin sosial müdafiəsində məşğulluğun təminatı mühüm rol oynayır. Səbəbi məlumdur - işləyərkən gəlir əldə edən vətəndaşın dövlətdən hər hansı bir umacağı olmur, əskinə, o, dövlətə vergi ödəyir.

Əhəlinin işlə təminatında Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin üzəri-



nə müəyyən vəzifələr düşür və bəri başdan qeyd edək ki, agentlik bu istiqamətdə müəyyən işlər görür, ilk növbədə, iş axtaranlar üçün əvvəlcə təlimlər təşkil edir. Təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslər fərdi bizneslərinə qurmaq üçün avadanlıqlarla təminat olunurlar. Layihənin məqsədinə gəldikdə, o, işsiz kimi qeydiyyata alınmış əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımçıları və digər həssas qruplara aid şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə çıxışına imkan yaradır. Yeri gəlmişkən bildirik ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək proqramı çərçivəsində həmin kateqoriyadan olan 17,2 min nəfər məşğulluq proqramına, o cümlədən 9,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.

Özünüməşğulluq proqramı üzrə ötən il 4 minədək qadın üçün də kiçik biznes sahələri yaradılıb. Qadınları xüsusi vurğulamağımız təsadüfi deyil. Çünki ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Bu istiqamətdə işlərin davamı olaraq, Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ildə 16,3 min qadın münasib işlə təminat olunub, 2,4 min qadın üçün peşə hazırlıq kursları təşkil edildi. Ötən il həcminin əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanlardan 317-si, ictimai işlər proqramına cəlb olunanlardan 315-i qadınlar olub. Ümumilikdə isə hazırda haqqı ödənilən ictimai işlər proqramında 16 minədək qadın çalışır.

Əlilliyi olan qadınlar da xüsusi diqqətdən kənar qalmırlar. Son illər ƏƏSMN-nin BMT-nin Əhali Fondu

və BMT-nin İnkişaf Proqramı ilə birgə layihəsi çərçivəsində bir sıra bölgələrdə əlilliyi olan qadınların məşğulluq imkanlarının artırılmasına dəstək verilib. Eləcə də ötən il Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının (UAF) müştərik layihəsi üzrə 16 bölgədə 50-dək qadına icma əsaslı məktəbəqədər təhsil xidmətləri üzrə kiçik biznesə başlamaları üçün avadanlıqlar verilib. Ümumilikdə son illər sosial tərəfdaşlarla birgə qadınların əmək bazarına, kiçik biznesə çıxışının dəstəklənməsi üçün çoxsaylı layihələr icra olunub.

Həyatın hər dövrünün özünəməxsus xüsusiyyətləri var. Ötən əsrin 90-cı illərində əhəli erməni təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlardan ölkənin içərilərinə doğru köçürdü. 44 günlük Vətən müharibəsindən sonra yeni reallıq yaranıb. İndi əhəli doğma yurdlarına döndür. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatla görə, işğaldan azad olunmuş yurd yerlərimizə Böyük qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Tərtər rayonunun Talış kəndində sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar. İlk mərhələdə kəndə köçürülən 20 ailənin hər biri ilə görüşlər keçirilərək təhlillər aparılıb, 20-dək şəxsin müxtəlif iş yerlərindəki vakansiyalar üzrə məşğulluğu təmin edilmişdir. Talış kənd sakinlərinin özünüməşğulluq proqramına cəlb edilməsi istiqamətində də hazırlıq işləri aparılır. Eləcə də kənd sakinlərindən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə onlar üçün peşə hazırlıq kurslarının təşkili nəzərdə tutulur.

Rüstəm KAMAL,
"Azərbaycan"

Kommersiya qurumlarının 80,7 faizi elektron qaydada qeydə alınıb

2023-cü ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.430.739 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 9,9 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərinin 88,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yadırlıb. İndiyədək 164645 kommersiya qurumu, 20937 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.

2023-cü ilin birinci rübü ərzində 3,877 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur. Onlardan 85,4 faizi yerli investisi-

yalı, 13,1 faizi xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 80,7 faizi elektron qaydada edilmiş müraciətlər əsasında qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 93,6 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 509 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2022-ci ilin birinci rübü ilə müqayisədə 76 vahid çox) qeydiyyata alınıb.

2023-cü ilin birinci rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 22,4 faiz artıb. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 26,6 faiz artıb. Hesabat dövründə 399 publik hüquqi şəxsi dövlət qeydiyyatına alınıb.

Yanvar-mart aylarında 1000-dən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxsə təlim və məsləhət xidməti göstərilib

Biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri bilik və bacarıqlarını artırmaq üçün KOB inkişaf mərkəzlərinin xidmətlərindən ödənişsiz istifadə edə bilərlər.

KOB subyektlərinin biznes biliklərinin artırılması və sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin yanvar-mart aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 69 təlim təşkil olunub. Bu təlimlərdən 825 KOB subyekti və biznesə başlamaq istəyən şəxs yararlanıb. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq, əsasən, satış, marketing, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planının hazırlanması, layi-



hələrin idarə olunması və digər mövzuları əhatə edir.

Bu dövrdə 243 sahibkarlıq subyektinə biznesin qurulması və inkişaf etdirilməsi üzrə məsləhət xidməti göstərilib. Agentlik tərəfindən bu dövrdə 47 biznes planı hazırlanması üçün müvafiq dəstək təmin edilmişdir.



QIRMIZI TERROR

1950-ci ildə azərbaycanlı alim-filosof Heydər Hüseynov dövrünün ən yüksək mükafatlarından olan Stalin mükafatına layiq görülüb. Elə həmin ildə də sözdüqədən mükafatdan məhrum edilib. Unikal bir əsər yaradan müəllifi bədxahların gözü götürməyib. Onu məhv etmək üçün dövrün repressiya silahından istifadə ediblər. Böyük alimi güllələməyiblər. Amma onu elə vəziyyətə gətiriblər ki, cavan ömrünə özü qəsd edib...

Heydər Hüseynov sovet dövründə yaşayıb-yaratmış görkəmli Azərbaycan filosofudur. Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının haqqı üzvü olan alim həm də bacarıqlı təşkilatçı, fəal ictimai xadim kimi tanınır. İki dəfə - 1948 və 1950-ci illərdə Stalin mükafatlarına layiq görülmüşdü.

Əslən qədim Azərbaycan torpağı olan İrəvandan idi. Bu şəhərdə 1908-ci ildə dünyaya göz açmışdı. 1927-1931-ci illərdə Pedaqoji Universitetin tələbəsi olub. Həm pedaqoji, həm də Şərqsünəlik fakültələrində təhsil alıb. 1924-cü ildən əmək fəaliyyətinə başlayıb, Pedaqoji Texnikumun kitabxanasında işləyib.



Amansız rejimin qanlı izləri

1936-cı ildə Azərbaycan Xalq Komissarları Soveti yanında təşkil olunmuş Azərbaycan Sovet Ensiklopediyası Komitəsinə, daha sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan filiali Ensiklopediya və Lügətlor İnstitutunda işləyən elmi tədqiqatçı və təşkilatçı qabiliyyəti ilə hər kəsin diqqətini cəlb edir. 1939-1940-cı illərdə onun rəhbərliyi altında bir neçə lügət hazırlanıb. Bunlar "Rusca-azərbaycanca lügət", "Rusca-azərbaycanca məktəb lügəti", "Azərbaycanca-rusca izahlı lügət" idi.

1939-cu ildə M.F. Axundzadənin fəlsəfi görüşləri əsərini Tbilisi Universitetinin elmi şurasında müdafiə edir və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alır. 1944-cü ildə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin ildə də professor elmi adını alır.

Heydər Hüseynov bu illərdə vəzifə pillələrində də sürətlə irəliləyirdi. 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının sədr müavini, 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuşdu. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl Marksizm-leninizmin əsasları, sonra Fəlsəfə kafedralarına rəhbərlik etmişdi. 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifəsində çalışmışdı.

O, Azərbaycanda tərcümə məktəbinin əsasını qoyub

Görkəmli alim tarix və fəlsəfə elminin inkişafına böyük töhfələr verib. O, Azərbaycan tərcümə məktəbinin əsasını qoyub. Elmi məqalələrinin sayı 100-dən çoxdur. O, həm Qərb, həm Şərq fəlsəfəsi sahəsində fenomenal biliyi malik idi. Doğma Azərbaycan dilini dərinləndirən bilirdi. Bununla yanaşı, o, rus dilini də mükəmməl səviyyədə mənimsəmişdi. Ərəb və fars dillərində mütaliə edir və sərbəst yazırdı.

Geniş elmi fəaliyyət göstərən bu alim Elmlər Akademiyasında işləməklə yanaşı, Marks-Engels-Lenin İnstitutunun (sonralar Partiya Tarixi İnstitutu adlandırıldı) direktoru və Bakı Dövlət Universitetinin (o zaman ADU) Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışırdı. O, yüksəkso-

viyyəli mütəxəssislərə başçılıq edərək dörd cildəndən ibarət "Rusca-azərbaycanca lügət"ini yaratmışdı. Bu unikal işə görə lügətçilərə birlikdə Stalin mükafatına layiq görülmüşdü.

H.Hüseynovun "Dialektik materializm", "Dialektika və metafizika", "Marksist dialektik metod" və başqa əsərləri o zaman Azərbaycan dilində yazılmış on qiymətli əsərlərdən sayılırdı. Geniş elmi ictimai fəaliyyəti, təşəbbüskarlığı ilə ictimaiyyətin rəğbətini qazanan H.Hüseynov Kommunist Partiyasına həmişə sədəqətli olmuşdu. Azərbaycan KP Bakı komitəsinin birü üzüvü olan alim Azərbaycan SSR ikinci çağırış Ali Sovetinin deputatı seçilmişdi. O, Yazıçılar İttifaqının üzvü idi. 1943-cü ildə çəxan "Azərbaycan ədəbiyyatı tarixi"nin müqəddiməsində Heydər Hüseynov ədəbiyyatımızın ən gözəl xüsusiyyətlərini saymaqla yanaşı, özünün də bu ədəbiyyata məftun olmasının səbəblərini göstərmişdir. Azərbaycan ədəbiyyatının nailiyyətləri fəlsəfə alimini daha çox sevindirirdi. Onun C.Cabbarlı-nın, S.Vurgunovun və başqa yazıçıların yaradıcılığı haqqında yazdığı məqalələr bunu aydın sübut edirdi. Bu dövrdə alim Azərbaycan fəlsəfi və ictimai fikir tarixini tədqiq etmişdi. Əsərlərində Nizami-nin ictimai görüşləri, Füzulinin, Bəhmən-yarın fəlsəfi öz təhlilini tapmışdı.

Heydər Hüseynovun özünün tədqiq etdiyi yalnız Stalin rejiminin ləğvindən sonra mümkün olub. Bu istiqamətdə ilk addım alimin ölümündən 15 il sonra atılıb. Xalqımızın elm, ədəbiyyat, incəsənət və s. sahələrdə böyük işlər görmüş övladları yüksək qiymətləndirən Ulduz Öndər Heydər Əliyev akademik Heydər Hüseynovun da xatirəsinə ehtiramla yanaşmışdır. 1998-ci ildə görkəmli alimin 90 illiyi Ümummillil Liderin sərəncamı ilə təntənəli surətdə qeyd olunmuşdur.

Müasirlərinin öz xatirələrində qeyd etdiklərinə görə, o zaman Azərbaycanın rəhbəri olan Mirzəfər Bağirov əvvəllər Heydər Hüseynova xeyrixah münasibət bəsləyirmiş. 1945-ci ildə respublikada Elmlər Akademiyası yaradılanda ilk akademiklərin sırasında 37 yaşlı bu alimin də olmasına, hətta akademiklərin vitse-prezidenti vəzifəsinə irəli çəkilməsinə etiraz etməmiş, əksinə, razılığını bildirmişdi.

Deyənlərə görə, o zaman təntənəli icrasının birində Heydər Hüseynovun etdiyi mürəzi M.Bağirovun xüsusilə xoşuna gəlmiş, "Bu, Mərkəzi Komitənin təbliğat üzrə katibinin yerinə hazırdır!" - demişdi. Heydər Hüseynova qarşı düşmənçilik kampaniyası da məhz bu hadisədən sonra başlamışdı. Onu Bağirovun gözündən salmağa cəhdlər etmişlər.

Bir neçə ildən sonra H.Hüseynov "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" adlı kitabını yazır. Bu kitab ona həyatı bahasına başa gəlir. Əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlara çap edilmişdir. Kitabın redaktoru akademik Aleksandr Makovelski (1884-1969) "Redaktorun ön sözü" adlı yazısında bu əsəri "XIX əsrdə Azərbaycan fəlsəfinin inkişafının sistemli şərhinin ilk təcrübəsi" kimi dəyərləndirmişdir.

Bədxahların çirkin əməlləri

"Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" kitabı böyük həcmli, 733 səhifəlik fundamental bir əsərdir. Burada XIX əsrdə xalqımızın görkəmli elm və mədəniyyət xadimlərinin Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vaxzə, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabının ictimai fəaliyyəti, yaradıcılığı, irsi haqqında geniş bəhs olunur. Bununla belə, əsərdə XIX əsrdən əvvəlki dövrlərə də yer verilir.

Monografiya nəşr olunduqdan sonra müəllif önəyənə görə və üyünün istəyi ilə kitabını dostlarına bağışlayır. Bir nüsxə o vaxt SSRİ Yazıçılar İttifaqının sədri olan Aleksandr Fadeyevə hədiyyə edilir. Xatırladığı ki, kitab rus dilində yazılmışdı. Fadeyev bu əsəri çox bəyənir və onu Stalin mükafatına təqdim edir. Mükafat öz sahibini tapır.

Bu hadisə Mirzəfər Bağirova başqa rəqəsdən təqdim olunur. Guya Hüseynov Bağirovu zərər qədrə də saymadan onun başı üstündən kitabını mükafatla təqdim edir. "Etibarlı" mütəxəssislərdən ibarət qrup yaradılır. Onlara tapşırırlar ki, necə olursa-olun kitabda ideoloji "soh"lur tapılsın. Kitabın siyasi baxımdan ziyanlı olduğu sübut edilsin.

Vaxtilə Heydər Hüseynovla birlikdə işləmiş və dostluq etmiş İmran Seyidov bu məsələyə belə aydınlıq gətirir: "H.Hüseynovun monografiyasının fəsilələrindən biri böyük şərqşünas, Peterburq İmperator Universitetinin professoru, bir çox xarici elmi cəmiyyətlərin fəxri üzvü Mirzə Kazımbəy həsr olunmuşdu. Dərin və hərtərəfli alim olan M.Kazımbəy öz əsərlərindən birini Şamilo və müridizmə həsr edərək onları müsbət baxımdan səciyələndirmişdi. H.Hüseynov monografiyada M.Kazımbəyin bu əsərinə rəğbətə yanaşmış və onun təhlilinə iki səhifəyədək yer vermişdi. Məhz bu məqam H.Hüseynovun taleyini həll etmişdi. Mirzə Kazımbəy Şamili çar mütləqiyyətinə qarşı dağılın azadlıq mübarizəsinin qəhrmanı və başçı kimi qiymətləndirmişdi". Bu fikir Bağirovu dayandıra bilməzdi. O, "tarixçi"lər və "filosof"lar sırasında "xidmət göstərən" yoldaşlarının köməyi ilə bədnam elmi məqalə yazdırıb dərc etdirərək tarixi faktlara və sanbalı elmi dəlil-sübutlara məhəl qoymadan Şamili guya Sultan Türkiyəsinin təhriki ilə Rusiyaya və rus xalqına qarşı mübarizə aparmış "Türkiyə casusu" elan etmişdi.

42 yaşlı alimin intiharı amansız rejimə qarşı üsyan idi

1950-ci il iyunun 14-də keçirilmiş "Azərbaycan ziyalıların növbəti vəzifələri haqqında" müsavirə, əslində, akademik Heydər Hüseynovun məsələsinə həsr olunmuşdu. Bu müsavirədə MK-nin birinci katibinin 8 qəzet səhifəsini tutan məruzəsinin yardımçı onu kitabından bəhs edirdi. Böyük alimə qarşı cəza həyata keçirilirdi. Heydər Hüseynov aldığı Stalin mükafatından məhrum edilirdi. Artıq əsrin 50-ci illəri başlanırsa da, bu elə 37-nin bənzer formu və məzmununda davamı idi.

Bununla da sakitləşməyib H.Hüseynov Marks-Engels-Lenin İnstitutundakı vəzifəsindən azad edilirdi. Alim ona göstərilən təzyiqlərə, gələcəkdə baş verəcək cəzalara bəri başdan etiraz olaraq intihar etmək qərarını verir, hər iki bilyəndən damarlarını kəsir. O zaman alimə həyata qaytarmaq mümkün olmur. Lakin təzyiqlər bundan sonra da səngimək bilmir. Heydər Hüseynovun özü qəsd etməsinə "yuxarı"lar özbaşnalıq, itaətsizlik, onlara qarşı etiraz kimi qəbul edilirdi. Buna görə də cəza məşmı hərəkatını dayandırmır.

Təsədüf deyil ki, filarmoniyanın yay salonunda "şəhər ziyalıların yığıncağı" adı altında keçirilən ifşa tədbirində H.Hüseynov yaxın olanlar da dəvət edilirdi. "Yuxarı"nın tapşırığı ilə onlar növbə ilə öz dost və həmkarlarını arxasınca danışırdı, onun özünü və kitabını böhtanlayırdılar. Heydər Hüseynov bu təzyiqlərə tab gətirə bilmirdi. Şah damarını kəsəndə, akademik Topçubaşov onu ölümdən niças edir. Xəstəxanadan çıxırdıqdan bir neçə gün sonra isə onu özünü asmış vəziyyətdə tapırdı. Dəfnini tez-tələsik bir neçə nəfərə həyata keçirirdi.

Heydər Hüseynov hələ uzun illər öz xalqına və vətəninə xidmət etmək istəyində, əməlinə idi. Lakin onu bu arzularını həyata keçirməyə qoymadılar. Oduq ki, bu intihar 42 yaşlı alimin, əslində, amansız rejimə qarşı üsyanı idi. Bəyən öyməkə, qarşılaşmaq, bəlkə də dünyadan namərd öli ilə köçməmək qərarı idi!

İradə ƏLİYEVƏ,
"Azərbaycan"

BURULĞAN

Xüsusi qəddarlıqla yatırılan kəndli üsyanları

1930-cu ilin əvvəllərində bolşeviklər partiyası "Kənddə partiyamızın xəttnin düzəldilməsi və qolçomaqların bir sinif kimi ləğv edilməsi sularının həyata keçirilməsi" haqqında qərar qəbul etdi. Qərarın icrası ilə əlaqədar Azərbaycanın bütün kəndlərində "qolçomaq" adı ilə minlərlə adam həbsxanalara salındı, yaxud da ailələri ilə birlikdə çox uzaqlara sürgünə göndərildi. Yərdə hakim dairələrin rəsmi nümayəndələri "Antisovet ünsürülərin aradan qaldırılması" bəhanəsi ilə kəndlilərə divan tutmağa başladılar.



bu orta təbəqə öz hüquqlarını tələb etməyə başladı. Rəsmi dairələr üsyançılara "silahlı qolçomaq dəstələri" adlandırılıb onların məhvini çalır, möhkəm silahlanmış ordu hissələrinin gücü ilə bu narazılıqları yatırırdılar. Sağ qalanlar isə hərbi əsir adı ilə Baş Siyasi İdarənin fəvqəladə üçüklərinin sərəncamına verildirdi. Bu üçüklərin işə fəaliyyəti əsasən ölüm hökmləri çıxarmaqdan ibarət idi.

"Torpaq kəndlilərə" deyib, bu kütüllərə öz tərəfinə çəkiq qələbə qazanan bolşeviklər heçqənd də ilk aylarda torpaqları kənd camaatına verirdi. Təbii ki, yaranmağa olan fərdi təsərrüfatları qısa müddətdə ölkədə orzaq boluğuna yol açdı, insanlar aclıq ucurumunu qarşılamırdı. Amma əfsuslar ki, belə olmadı. Ortabaq kəndliləri "qolçomaq" damğası ilə həbs edilirdi, cəza orqanları tərəfindən bütün mülkiyyətləri öllərindən almırdı. Narazılıq günbəgün artırdı. Özbəşinə toyn olunan müsadirəni vergilər kütləvi çıxışlara səbəb olmağa başladı. Bu çıxışları isə "banditizm" adlandırılan siyasi orqanlar silah gücünə amansızlıqla yatırırdılar.

Stalin "qolçomaq"lar sinfini ləğv etmək göstərişini verməklə "kollektiv mülkiyyət" anlayışını gündəmə gətirməklə, əslində, sovet dövlətinin dayağı ola biləcək bir sinfin - orta təbəqənin məhvini nəml olurdur. Ziya Bünyadov "Qırmızı terror" kitabında yazırdı ki, Sovet İttifaqında, əslində, əvvəldən bir sistemli hökm sürürdü, əvvəlki sovetlərin meydan çıxması da elə bu sistemliyin notəsi idi. Çünki sosializmin qurmaq üçün cəmiyyətdən sosial işçiləri ölməyindən tamamilə zorun və gücün təsirinə əsaslanan bir mexanizmin yaranmasına ehtiyac duyulurdu.

Beləliklə, 1920-1930-cu illərdə Azərbaycanda bərqərar olmuş totalitar rejim Rusiya imperiyasının əməlləri ilə bağlı idi. Bu sistem bütün atributları və xüsusiyyətləri mərkəzi partiya orqanlarının göstərişi ilə yaradıldı. Kütləvi repressiyalar, təqiblər, sürgünlər və yerli əhaliyə münasibətdə aparılan digər cəza tədbirləri xüsusi ilə amansız səciyyəli dəyirdi.

Bununla da ilk olaraq kəndlilərin müqəvəmətə keçirdi. 1930-cu illərin əvvəllərində Azərbaycanın demək olar ki, bütün mahallarında üsyanlar qalxdı. Şəki, Zaqatala, Quba, Lənkəran, Qarabağ, Naxçıvan və digər yerlərdə

li hərbi texnikaya və üstün qüvvələrə malik olan sovet ordu hissələri böyük döyüş manevri apararaq üsyançıları məhv etdirdi. Zaqatala-Şəki şose yolunun strateji məntəqələrini yenidən əllərinə keçirdilər. İyunun 18-də Zaqatalaya daxil oldular və burada sovet hakimiyyəti yenidən bərpa edildi. Bölgə əhalisinə isə divan tutuldu.

Gəncə üsyanı

Üsyan dalğaları

1920-ci il mayın 24-dən 25-nə keçən gecə isə üsyan Gəncədə baş verdi. Bolşeviklər üsyanın yatırılması üçün şəhər xeyli ordu hissələri yeridirdi. Burada yaşayan ermənilər rus ordusuna kömək edirdilər. Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı. Bir həftə ərzində hər iki tərəfdən üst-üstə təxminən 20 min adam öldürüldü. Minlərlə gəncəli doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər demək olar ki, boşaldı. Tarixi mənbələrdə əsasən, əgər 1916-1917-ci illərdə Gəncədə 60 min 291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38 min 880-ə endi.

Üsyan yatırıldıqdan sonra ermənilər və ruslar üç gün ərzində Gəncədə hər yeri dağıtdı yandırdılar, insanları qan gölünə qarışdırtdılar. Şəmkir, Quba, Lənkəran, Astarə və digər bölgələrdə üsyanlar da böyük amansızlıqla yatırıldı. Bolşeviklər F.Dzerjinskiyin qırmızı terror bayrağını qaldıraraq soyğunçuluq, qarət, xalqa qəsd etməklə məşğul idilər. Neft mədənlərində işləyən minlərlə azərbaycanlı fəhləni casusluq adı ilə sürgünə göndərirdilər, İrana qovduurlar. Kəndlilərimiz sənədsiz mazzur kimi işləyirdilər. Böyük borc içində idilər. Hər hansı bir etiraz da o deqiqə damğalarındı: əksinqilabi, antisovet, antikolxoz, antipartiya və min cür başqa adlarla minlərlə kəndli güllələndirildi və ya sürgün edildi.

İnsan cəmiyyətinin sarısdıb silikləyən, onun yaddaşında amansız izlər qoyan, adamların alqaldırılması adı həyat norması kimi qəbul edən sovet totalitar rejiminin 1920-1930-cu illərdə haqqı siyasi mahiyyəti belə qanıtı idi.

İLƏYEVƏ,
"Azərbaycan"

YADDAŞ

Ötən əsrin 30-cu illərində donosçuluq Azərbaycanda geniş vüsət almışdı. Donosçuların hərəkatı gətirən, əsasən, intiqam hissləri idi. Yüzlərlə, minlərlə anonim məktublər yuxarı təşkilatlara göndərilirdi. Donosların mahiyyəti eyni olsa da, mövzular müxtəlif idi. Əksər donoslarda bir-birini gözügötürməyən insanlar qarəzi olanları sovetlərə düşmənçilikdə günahlandırır, onları qolçomaq, əks-inqilabçı, millətçi, şovinist, pantürkist kimi qələmə verirdilər. Donosların əksəriyyəti gənclərə partiya üzv olmağa mane olduqları haqqında idi. Özbaşnalıq, şər, böhtan, uydurma yalanlar baş alıb gərdirdi.

Bakı Komitəsinə və MK-yə, digər partiya təşkilatlarının ünvanına partiya üzvləri haqqında çoxlu sayda orizələr daxil olurdu. Bakının Bayıl-Bibiheybət rayonunda demək olar ki, haqqında orizə yazılmayan təsərrüfat və ya partiya işçisi qalmamışdı. "Bakinski raboçi" qəzetinin yazdığına görə, 1938-ci ilin yanvar ayı ərzində rayon partiya komitəsində bu tipli 600 orizə toplanmışdır.

Təkcə 1937-ci il ərzində Astarə rayonu kənd sovetinin sədri xalq düşməni adı ilə 146 nəfəri şərəfləmişdi. Mehdiyev soyadı bir şəxs Lənkəran rayon partiya komitəsinin katibini, Ali məhkəmənin bir sıra hakimlərinə xalq düşmənləri ilə əlaqədə ittiham etmişdi. Məktub qəbul edib gözdən keçirən selahiyətli şəxs ittihamların doğruluğunu yoxladan insanların həbsi barədə göstəriş vermişdi. 1937-ci ilin yay-payız aylarında Şamaxının Leninabad kəndində bir işlə bağlı 41 nəfər həbs olunmuşdu. Buna səbəb XDK-in iki gizli əməkdaşının verdiyi məlumat olmuşdu.

Bəzən haqqında "donos" yazılanlardan başqa, "donos" yazılanların özləri demir bə-

maqlıqlar arxasına düşürdülər. Bakı limanının partiya təbliğatçısı Vorosilov rayonunun partiya konfransında limanın təmsilçisi kimi iştirak edərək öz çıxışında Xəzər dəniz gəmiçiliyi idarəsinin siyasi şöbəsinin müdiri Həsən Rəhmanovun tənqid edərək Azərbaycan SSR MK-nin ikinci katibi Atanes Akopova və Azərbaycan SSR XKS-nin sədri Hüseyn Rəhmanova qarşı siyasi xarakterli ciddi ittihamlar irəli sürmüşdü. M.C.Bağirov öz növbəsində Hüseyn Rəhmanov və Akopovu müdafiə edərək partiyaya orqanlarına qərəzli məktub yazdığını davranışlarını müzakirə etmələri ilə bağlı göstəriş vermişdi. O, tezliklə partiya sıralarından xaric edilmiş və əksinqilabi fəaliyyətdə günahlandırıldı 1937-ci ilin avqust ayında həbs olunmuşdu. Bununla belə, A.Akopov, Həsən və Hüseyn Rəhmanovlar da sonradan tutularaq məhkum olunmuşdular.

Bəzilər ittiham olunmaqlarına baxmayaraq, böyük terrordan sağ çıxmağı bacarmışdılar.

Respublika rəhbərlərinə və partiya üzvlərinə qarşı repressiyaların əksəriyyəti belə anonim, qərəzli məktublərin notəsi idi.

"DONOSÇULUQ"



Alman tarixçisi Y.Baberovskinin yazdığına görə, "1937-ci ilin yayın əvvəllərindən 1938-ci ilin payızına qədər Azərbaycan faktiki olaraq idarəçilikdən kənar qalmışdı. Təkcə 1937-ci ildə 22 xalq komissarı, 49 rayon komitəsi katibi, 29 rayon icraiyyə komitəsinin sədri həbs olunmuşdu. 18 xalq komissarı və bütün rayon komitəsi katibləri 1937-ci il ərzində məhkum olub və öldürüldülər. Əkinçilik, maarif və ədliyyə xalq komissarları ilə bərgə onları müavinləri və demək olar ki, bütün əməkdaşları repressiya

qurbanı olublar. Partiya və dövlət xadimlərinin həbsinə səbəb onlara qarşı yazılan şər, böhtan xarakterli orizələr idi. Bəzən bu orizələr bilərəkdən, yuxarıların tapşırığı ilə yazılırdı.

Ölüm hökmü alan Xəzər Dəniz Gəmiçiliyinin rəisi Menayylov adı birisi ziyankarlıq fəaliyyətində əlbir olduğu 138 nəfərin adını qeyd etmişdi. Onların arasında Xəzər Dəniz Gəmiçiliyinin siyasi şöbəsinin keçmiş rəisi, o dövrdə artıq Naxçıvan Vilayət Komitəsinin birinci katibi, eyni zamanda

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olan Hüseyn Rəhmanovun qarşısı Həsən Rəhmanovun adı çəkilirdi. 26 sentyabr 1937-ci ildə Stalin Azərbaycan KP MK-yə sifərlənmiş teleqram yollayırdı. Teleqramda deyilirdi: "Bakı. Azərbaycan KP MK Bağirov yoldaşa. ÜKP MK Hüseyn Rəhmanov və Həsən Rəhmanovun həbsini təsdiqləyir. Sizdən xahiş edirik ki, Həsən Rəhmanov tərəfindən murdarlanmış Naxçıvan respublikasını diqqətlə təmizləyəsiz. Nəzərə alın ki, Naxçıvan Respublikası bütün Zaqafqaziyada ən təhlükəli nöqtədir. Ora yoxlanılmış əsl bolşevik idarəetməsi təyin etmək gərəkdir".

Azərbaycanın xalq hakimlərinin hər beşindən dördü həbs edilmişdi, demək olar ki, bütün prokurorluq aparatı qan çanağına çevrilmişdi. Tədqiqatçıların yazdığına görə, Bağirovun cadugər ovu Azərbaycandakı partiya-təsərrüfat aparatını özünü məhv etmə təhlükəsinin sərhədində və dənəşətli burulğana salmışdı.

Donoslar Bağirova öz siyasi rəqiblərini məhv etmək üçün ideal şərəit yaratmışdılar. O da öz növbəsində bu şərəitdən istifadə edirdi. 1937-ci ilin may-iyun aylarında olan məlumatlara görə, bəzi azərbaycanlı kommunistlərin - xalq maarif komissarı M.Cuvarlinskiyin, H.Sultanovun, M.Sultanovun, Mir Cəfər Bağirovla bağlı Moskvaya şikayət cəhdləri qeydə alınmışdı. Bu cəhdlərin özləri üçün faciəvi şəkildə sonlanmışdı.

Repressiyaya məruz qalanlar arasında Cingiz İldırım da olmuşdu. Keçmişdə o AXC-nin Hərbi Dəniz Donanmasının rəh-

bəri olaraq 1920-ci il aprel işğalında əsas rol oynayan fiqurlardan biri idi. Böyük terror zamanı Krivoy Roq şəhərində zavod direktoru olan Cingiz İldırım "bəy oğlu" kimi həbs edərək Bakıya gətirib işğəncləndirirdikdən sonra Moskvaya yollayıb orada güllələmişdilər. Onun ardınca Azərbaycan Fəvqəladə Komissiyasının keçmiş sədri Eyyub Xanbudaşovun 1924-cü ildə etdiyi millətçi çıxışlarının yada salaraq həbs etmişdilər. Xanbudaşova qarşı Həmid Sultanov ifadə vermişdi. 1937-ci ilin noyabrında üçüklü partiya veteranı (1907-ci ildə partiya üzvü olan) Əmək Qəhrəmanı Sumbat Fətəlizadəni 8 il müddətinə əmək düşərgəsinə məhkum etmişdi. Sumbat Fətəlizadə düşərgədə dünyasını dəyişmişdi.

Repressiyalar Azərbaycan SSR Kommunist Partiyasının orta sinifsiz qoyub partiya rəhbərliyinin əksəriyyətinə məhv etmişdi. Mir Bəşir Qasimov və Yusif Qasimovdan başqa bütün "Hümmət" üzvləri repressiya qurbanı olmuşdular, həmin 2 nəfər isə həbs edilmişdilər. Bir sözlə, kommunist elitasının "köhnə qvardiyası" məhv edilmişdi. Dadaş Bünyadzadə, Sultanməcid Əfəndiyev, Həmid Sultanov, onun həyat yoldaşı Ayna Sultanova, Teymur Əliyev, Ruhulla Axundov, Hüseyn Rəhmanov, Cingiz İldırım, Mirzə Davud Hüseynov, Mustafa Quliyev, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, İsay Dövlətov kimi sosializmin ən parlaq təmsilçiləri repressiya qurbanı olmuşdular.

"Azərbaycan"



"Azərenerji" ASC

"Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

"Azərenerji" ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 129Nə-li 01 iyul 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Doktoranturların yaradılması və doktoranturaya qəbul Qaydaları"na uyğun olaraq aşağıdakı ixtisaslar üzrə qəbul aparacaqdır:

- 3340.01 - Elektrotexniki sistemlər və komplekslər;
- 3341.01 - Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər;
- 3342.02 - İstilik elektrik stansiyaları (istilik hissəsi);
- 5312.01 - Sahə iqtisadiyyatı.

"Fəlsəfə doktoru" proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- *ərizə (doktoranturların fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);*
- *kadrların şəxsi-qeydiyyat vərəqi;*
- *tərcümeyi-hal;*
- *iş yerindən xasiyyətnamə;*
- *2 ədəd fotosəkil (3x4 sm ölçüdə);*
- *iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;*
- *çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;*
- *ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);*
- *xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedicə sənəd;*
- *şəxsiyyəti təsdiq edən sənədin surəti.*

"Elmlər doktoru" proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

"Elmlər doktoru" proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- *ərizə (doktoranturların fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);*
- *kadrların şəxsi-qeydiyyat vərəqi;*
- *tərcümeyi-hal;*
- *2 ədəd fotosəkil (3x4 sm ölçüdə);*
- *iş yerindən xasiyyətnamə;*
- *əmək kitabçasından çıxarış;*
- *çap olunmuş elmi işlərin siyahısı;*
- *"Fəlsəfə doktoru" və ya "Elmlər namizədi" elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;*
- *ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);*
- *şəxsiyyəti təsdiq edən sənədin surəti.*

Qeyd: Xarici dil (ingilis, alman və fransız dillərindən biri) fəonnindən imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Doktoranturaya və ya dissertanturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin <https://portal.edu.az> saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilə qeydiyyat" xidmətinə seçərək təlimatları uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Doktorantura və dissertanturaya sənəd qəbulu 12 aprel saat 12:00-dan 16 may saat 23:59-dək aparılacaqdır.

Ünvan: AZ1012, Zərdabi pr., 94
Əlaqə telefonu: 0502288427

Elektrik şəbəkəsinə qoşulmanın asanlaşdırılması üçün qanunvericilik təkmilləşdirilir

Müasir çağırışlara adekvat olaraq elektrik şəbəkəsinə qoşulmanın asanlaşdırılması məqsədilə qanunvericiliyin daha da təkmilləşdirilməsi və sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması daim diqqət mərkəzində saxlanılmadaqdadır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, "Azərişiq" ASC tərəfindən görülən işlər çərçivəsində elektrik şəbəkəsinə qoşulmanın daha rahat və əlçatan olması məqsədilə 2019-cu ildən e-sistem tətbiq olunur. "Azərişiq" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, bu sistemin əsas məqsədlərindən biri də vahid platforma üzərindən müraciətlərin idarə olunması, operativliyin və səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsidir. Bu sistem Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər qurumlarla iteq-

rasiya olunduğu üçün sahibkarın obyektinə elektrik şəbəkəsinə qoşulma ilə bağlı sənədlər toplusunu təqdim etməsinə ehtiyac qalmır.

Qeyd etmək lazımdır ki, elektron müraciət sistemi iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən innovativ layihə kimi qiymətləndirilib. (<https://oecd-opsi.org/innovations/online-electricity-connection/>). Eyni zamanda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində elektrik şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 7-dən 2-yə, müddətin isə 41 gündən 20 günə endirilib.

Ötən müddət ərzində sahibkarların məmnunluğunun təmin olunması məqsədilə "Elektrik şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası (2022-2025-ci illər üzrə) hazırlanaraq qəbul edilmiş və icrasına başlanılıb. (<https://www.azerishiq.az/upload/files/Kommunikasiya.pdf>).

Eyni zamanda Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinə uyğun olaraq elektrik qoşulma sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması

sahəsində tədbirlərin həyata keçirilməsi nə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinglər üzrə komissiyanın sədri tərəfindən 2022-ci il 7 oktyabr tarixində təsdiq edilmiş və dərhal icrasına başlanılıb. (https://azranking.az/public/images/doc_05.10.22_1.pdf).

Davamlı olaraq, e-sistemin daha da təkmilləşdirilməsi və funksional imkanlarının genişləndirilməsi, onlayn qaydada E-GOV (elektron hökumət portalı), e-service.azerishiq.az saytından obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətmə imkanlarının yaradılması nəticəsində elektron müraciət edənlərin sayında əhəmiyyətli artım müşahidə olunub.

Görülmiş işlər nəticəsində cari ilin mart ayı ərzində "qeyri əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması" xidməti üzrə elektron müraciətlərin xüsusi çəkisi 53,6 %-ə çatıb. Ümumilikdə 2023-cü ilin 1-ci rübündə onlayn müraciət edənlərin sayı ötən illə müqayisədə 5 dəfə artıb.

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə

"Respublika Diaqnostika Mərkəzi" ASC (VÖEN: 1300143511) 07 iyun 2023-cü il tarixdə saat 15:00-da səhmdarların illik ümumi yığıncağını keçirəcək.

Səhmdarların ümumi yığıncağı zamanı gündəliyə çıxarılacaq məsələlər:

1. *Camiyyətin 2022-ci il üzrə "İllik hesabatı"nın, mənfəət və xərc hesabatının təsdiq edilməsi;*
2. *2023-cü ildə görüləcək işlərin və digər məsələlərin müzakirəsi.*

Ünvan: Bakı şəhəri, Tbilisi prospekti, 147, telefon: 050 873 78 70.

Rəhbərlik

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı
qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azər mətbuatçıyı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırq qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz,
(012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.



B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Mərkəzi Bankı üçün elektrik mallarının və avadanlıqlarının satın alınması ilə bağlı keçirilmiş kotirovka sərəqsu üzrə Satınalmalar komissiyasının 29 mart 2023-cü il tarixli qərarına əsasən, "BUTA SUPPLY" MMC qalib elan edilmişdir.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankında pul nişanlarının emalı proseslərinin davamlılığının təmin edilməsi üçün qablaşdırma və sair materialların satın alınması ilə bağlı elan edilmiş və elektron satınalma prosedurları çərçivəsində keçirilmiş açıq tender üzrə Satınalmalar komissiyasının 29 mart 2023-cü il tarixli qərarına əsasən, "AABACUS" MMC qalib elan edilmişdir.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin inzibati binası üçün 1 ədəd 60kVA UPS avadanlığının təchizatı və quraşdırılması işlərinin satın alınması ilə bağlı keçirilmiş kotirovka sərəqsu üzrə Satınalmalar komissiyasının 29 mart 2023-cü il tarixli qərarına əsasən, "AVANQARD UPS" MMC qalib elan edilmişdir.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

Abşeron yarımadasının bəzi yerlərində hava yağıntılı olacaq

Azərbaycanda bu günə gözlənilən hava proqnozunu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişən buludlu olacağı, aralıq tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə aralıq yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, axşam aralıq güclənən şimal-qərb küləyi



ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 9-13°, gündüz 19-24° isti olacağı ehtimal

edilir. Atmosfer təzyiqi 750 millimetr civə sütunundan 756 millimetr civə sütununa yük-

sələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın aralıq yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə aralıq duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə aralıq güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 15-20° isti, dağlarda gecə 0-4°, gündüz 4-9° isti olacağı bildirilir.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Maliyyə və audit kafedrasının dosenti

CƏMALƏDDİN ZƏRBƏLİYEVİN

vəfatından kədərliyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

BDU-nun Tarix fakültəsinin dekanlığı və Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əməkdaşları kafedranın doktorantı Elnarə Bayramovaya atası

SABİR VAHABOVUN

vəfatından kədərliyini bildirir və dərin hüznlə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	Humanitar siyasət şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotoilustrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
contact@azerbajjan-news.az
az.reklam@mail.ru



www.azerbajjan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnməmiş,
"Azərbaycan Nəşriyyatı" MMC-nin
mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün
göndərilən materiallar
Azərbaycan dövlətinin
məvqeyinə uyğun
olmalıdır

Gündəlik rəsmi
dövlət qəzeti

Tiraj 5629
Sifariş 904

Qiyəti 40 qəpik